



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 11-12 noyabr 2017-ci il Şənbə № 234 (6848) Qiyməti 60 qəpik

Xəbər

Bakıda dəhşətli qəza - iki polis can verdi

yazısı sah.13-də

Gündəm

"Bizim ulduzumuz sönmədi..."



Rauf Arifoğlu:
"Çalışırıq ki, baş verənlərdən yazaq, bizdən yazmasınlar"

yazısı sah. 8 və 9-da

"Gələn il daha da uğurlu olacaq" - Prezident Gəncə səfərində mühüm açıqlamalar verdi

yazısı sah.2-də

100 ton Azərbaycan findığı Avropadan geri qaytarıldı - ilginc səbəb

yazısı sah.12-də

Siyavuş Novruzovun saxta veteran vəsiqələrinə dair açıqlaması rezonans doğurdu

yazısı sah.6-da

"Rusyanın tələsinə düşmək olmaz" - ekspertlərdən Qarabağ xəbərdarlığı

yazısı sah.7-də

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbul edilməzdür" - Amerikalı diplomat

yazısı sah.7-də

Türkiyədə erməni lobbisi güclənir-nə etməliyik?

yazısı sah.10-da

Ofşorlar əleyhinə qlobal petisiya başladıldı

yazısı sah.12-də

Vətəndaş "Atasıqorta" ni qanunsuzluqda ittihəm edir

yazısı sah.13-də

"AŞ-ı maliyyələşdirməkdən imtina qərarı Türkiyə ilə Rusiyən daha çox yaxınlaşdırır" - Elxan Şahinoğlu

yazısı sah.14-də

Xərcəngi önləyən vasitələr varmı?

yazısı sah.15-də

"Sabiq nazırın üzünə lənət oxudum, tüpürdüm, səsi çıxmadı"

ZƏRƏRCƏKMİSLƏR ELDAR MAHMUDOVA İSTİNTAQ İDARƏSİNDE ŞOK YASATDILAR

İllər əvvəl "mahmudovçu"lar tərəfindən günahsız tutulan şəxslər və yaxınları ikinci dəfə ifadə verməyə gələn sabiq nazırın qarşısını kəsdilər; "Onun həbsini tələb edirik"...

yazısı sah.3-də



Ermənistanda tələbə qıyması işğalçı ölkəni qarışdırın 3 sebəb

Düşmən ölkədə orduya çağırışçı problemi kritik həddə yaxınlaşır; tələbə gənclər kriminal rejim üçün "top əti" olmaq istəmir - Sərkisiyan iqtidarı çıxılmazda...

yazısı sah.4-də



Azay Quliyev:
"Minsk Qrupundan nəsə gözləmək indiki mərhələdə sadəlövhükədən başqa bir şey olmaz"

yazısı sah.6-da



Lalə Şövkət
siyasətdən niyə gedib-əsl
səbəblər...

yazısı sah.10-da



Tofiq Zülfüqarov:
"5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil"

yazısı sah.11-də



Kreml Putin-Ərdoğan görüşündə hansı mövzuların müzakirə olunacağıni açıqladı

Rusiya və Türkiye prezidentleri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Söyüdə görüşücekler.

APA-nın Moskva müxbirinin xəberinə görə, Kremlin mətbuat xidməti iki liderin terrorçuluğa qarşı mübarizə və Suriyadakı vəziyyəti müzakirə edəcəkləri barədə məlumat yayıb.

"Noyabrin 13-də Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan Söyüdə işgülər səfərə geləcək. Regional və beynəlxalq problemlər, o cümlədən Suriya münaqişəsinin nizamlanması və terrorçuluğa qarşı birgə mübarizə barədə fikir mübə-



diləsi aparılacaq", - deyə ləq, iqtisadi-ticarət əlaqələrinin Kremlin mətbuat xidmətindən möhkəmləndirilməsi, enerji sabildırılıb. O da qeyd olunub ki, həsində əməkdaşlıq məsələlər prezidentlər ikitərəfli əməkdaş-

Azərbaycanda 574 məktəblidə onurğa sütununun əyriliyi aşkarlanıb

İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda 13-26 oktyabr tarixlərində skoliozun (onurğa sütunun əyriliyi - red) profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib.

Agentliyində APA-ya verilən məlumatda görə, məktəb-yası uşaqlarda onurğa sütunu əyriliklərinə daha çox rast gəldiyini, erkən aşkarlanma zamanı profilaktik tədbirlərin daha səmərəli olduğunu nəzərə alaraq, İTSDA Yevlax rayonunda fealiyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə müayinələr təşkil edib və 9228 şagird müayinələrə cəlb olunub.

Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkən əlamətləri aşkarlanıb və onlar etrafı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib.

Məktəblərdə aparılmış müayinələrlə yanaşı Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Aile Sağlamlıq Mərkəzlərinə müxtəlif yaş qrupuna aid olan 291 nəfər müraciət edərək tibbi müayinələrdən keçiblər.

Ümumilikdə isə skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində tibbi müayinələrdən keçənlərin sayı 9519 nəfər təşkil edib. Onlardan 32 nəfərinə rentgen müayinəsindən keçmək üçün göndəriş verilib. Rentgen müayinəyə göndərişlərin sebəbləri də müxtəlif olub: yeri yerdən bir tərəfə əyilmə, ciyinlərdə və çanaqda asimmetriyalar, onurğada ağrılar və s.

Aparılan müayinələr zamanı bir sira patologiyalar erkən aşkarlanıb. Müayinəyə gələnlərinin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları tapılıb. Bundan əlavə 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyllilik olduğu aşkarlanıb. Digər müraciətlərdə onurğa sütunu ilə bağlı heç bir patologiya aşkarlanmayıb.

Məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinə dəha çox rast gəldiyini, erkən aşkarlanma zamanı profilaktik tədbirlərin də səmərəli olduğunu nəzərə alaraq İTSDA Yevlax rayonunda fealiyyət göstərən 33 orta ümumtəhsil məktəbində skoliozun profilaktikası üzrə müayinələr təşkil edib və 9228 şagird müayinələrə cəlb olunub.

Müayinələrin nəticəsində 574 məktəblidə skoliozun ilkən əlamətləri aşkarlanıb və onlar etrafı müayinə üçün ailə və ixtisas həkimlərinə yönləndirilib.

Aparılan müayinələr zamanı bir sira patologiyalar erkən aşkarlanıb. Müayinəyə gələnlərin 567 nəfərində skolioz, 16 nəfərində kifoz, 4 nəfərdə isə onurğa deformasiyaları tapılıb. Bundan əlavə 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyllilik olduğu aşkarlanıb. Digər müraciətlərdə onurğa sütunu ilə bağlı heç bir patologiya aşkar olunmayıb.

"Gələn il daha da uğurlu olacaq"

Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinə səfər etdi və mühüm açıqlamalar verdi

Prezident İlham Əliyev noyabrın 10-da Gəncəyə səfər edib. APA-nın məlumatına görə, əvvəlcə dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucalıdan abidəni ziyarət edərək, öbüne güllə dəstəsi qoyub.

Gənəcə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəni ucaldılib.

Prezident abidənin öbüne güllə dəstəsi qoyub.

Daha sonra prezident İlham Əliyev Gəncədə "Grand Qafqaz" Ticaret Kompleksinin açılışında iştirak edib.

Kompleksdə ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə her biri 44 min 100 kvadratmetrlik "modul" tipli beş "Yaşıl market" topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzəq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbul etmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb.

Ticaret kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.

Prezident kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış olub.

President həmçinin Gəncə Dövlət Filarmoniyasının, habelə 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (KV) "Yeni Gəncə" yarımstansiyasının açılışında da iştirak edib.

"Biz bu illi de yaxşı göstəricilərle başa vuracaq". "Report"un məlumatına görə, bunu Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

"Ölkəmizin çox böyük potensialı var - ilk növbədə, insan kapitalı.

Biz vəsaiti, əsasən insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda, - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, - istər-istəməz görürük ki, doğrudan da, Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir. Biz bu illi de yaxşı göstəricilərle başa vuracaq. Gələn il daha da uğurlu olacaq. Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əger ol-sayıdı, biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik. Ona görə, bir daha demək istəyirəm ki, Dram Teatrının və İdmən Sarayının, o cümlədən çoxmənzilli 72 binanın təmiri və tikintisi ilə bağlı vəsait qıtlığı olmayıcaq. Sadəcə olaraq, siz burada işləri elə qurun ki, bu məsələlər tezliklə öz həllini tapsın və biz sizinlə növbəti açılışlarda görüşək. Növbəti illərdə biz bu günə qədər həllini tapmayan, ancaq həllini gözləyən məsələləri de həll edəcəyik, ilk növbədə, əlbəttə, iqtisadi inkişafla bağlı məsələləri", - dövlət başçısı qeyd edib.

Məhkəmədə hakimin halı pisləşdi, xəstəxanaya aparıldı

Bəaki Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəker Məmmədovun məhkəmə prosesində sehhəti pisləşdi.

APA-nın xəberinə görə, məhkəməyə təcili tibbi yardım çağırılıb və hakim xəstəxanaya aparılıb.

Onun ürəyində problem olduğu bildirilir.

Azərbaycanın "Interpol" a verdiyi şəxs Minskdə tutuldu

Azərbaycan dövlətinin "Interpol"un qızılı xətti ilə beynəlxalq axtarışa verdiyi 1982-ci il təvəllüdü Rüfət Sofiyarov Belarusun paytaxtı Minsk şəhərində saxlanılıb.

"Report"un əldə etdiyi məlumatata görə, hazırda həmin şəxsin Azərbaycana ekstradisiyasi üçün iş aparılır.

Məlumatata görə, R. Sofiyarov Azərbaycan Respublikası Cinayət Məccəlesiinin 126-ci (Qəsədən sağlamlığa ağır zərər vurma) və 221-ci (Xulqanlıq) maddələri ilə axtarışda olub.

"Səudiyyə Ərəbistanına buraxılan raket İranə məxsus olub" - ABŞ generalı

Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İranə məxsus olub.

APA-nın "AP" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-in Yaxın Şərqdə hava eməliyyatlarının komandanı, general-leytenant Ceffri Harriqan bayan edib.

"Səudiyyə Ərəbistanına buraxılan raket İranə məxsus olub. Raketdə İranə aid nüshalar aşkar edilib", deyə C. Harriqan bildirib.

Noyabrin 4-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemi Yəməndə buraxılan raketini vurub. ABŞ prezidenti Donald Tramp incidentə görə rəsmi Tehrani ittiham edib.



Türkiyə ilk pomidor partiyasını Rusiyaya yolladı

Türkiyənin "Agrobay" şirkəti Rusiyaya pomidor idarəxalma başlayıb. Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri bildirib. Bu, Türkiye məhsullarına embarqonun aradan qaldırılmasından sonra Rusiya Türkiyədən ilk pomidor tədarüküdür.

Şirkət rəhbəri bildirib ki, artıq ötən gün pomidor yüklenmiş ilk yük maşınları Moskva və Sankt-Peterburqa yola düşüb. Onun sözlərinə görə, 2018-ci ilin may ayında 5 min ton pomidor Rusiyaya tədarük olunacaq.

Qeyd edək ki, Rusiya noyabrin 1-dən etibarən Türkiye istehsalı olan pomidorların Rusiyaya tədarük edilməsinə icazə verib.

Bakı-Sumqayıt yolunda yük maşını yandı

Noyabrin 10-da axşam saatlarında Bakı-Sumqayıt yolunun "Şamaxinka" adlanan hissəsində yük avtomobili anidən yanmağa başlayıb. Məsəvət.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumatata görə, bilinməyən səbəblərdən yantıstırılyən yüksək avtomobili anidən alışib və yanmağa başlayıb. Əraziyə FHN əməkdaşları cəlb edilib, yanğın söndürüllər.

TRT jurnalistləri Myanmada həbs edildi

Myanmada aralarında "TRT World" kanalının 2 müxbiri olmaqla 4 nəfər həbs edilib. "Qaynarin-fə" "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Myanma polis nümayəndəsi San Aung məlumat verib. O, Singapurdan olan Lau Hon Menq və məlaliyalı Mok Coy Lin adlı "TRT World" müxbirlərinin, həmçinin Myanma vətəndaşları olan sürücü və jurnalist Aunq Nainq Soenin qeyri-qanunu "drone" istifadəsinə görə həbs edildiyini bildirib. Bu şəxslər 2 ay müddətinə azadlıqla məhrum ediliblər. Onlar 16 noyabrda təkrar hakim qarşısına çıxacaqlar. Həbs edilənlərə 3 illik həbs cəzası verilə bilər.

Məsələ ilə bağlı açıqlama verən kanal nümayəndəsi çəkilişdən əvvəl Myanma informasiya nazirliyinə bu barədə məlumat verildiyini, jurnalistlərin parlament binasını çəkmək istəyərən həbs edildiyini bildirib.

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi Eldar Mahmudovun noyabrın 10-da növbəti dəfə istintaq çağırıblar. Baş Prokurorluğun Ağır Cinayətlər Dair İşlərlə üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə 3 saatda yaxın dindirilən sabiq nazir oradan çıxarkən şok yaşayıb. Sabiq nazirin həftə sonu növbəti dəfə dindiriləcəyini "Yeni Müsavat"dan oxuyan, "MTN işi" üzrə zərər çəkmiş bir qrup şəxs Baş Prokurorluğun Ağır Cinayətlər Dair İşlərlə üzrə İstintaq İdarəsinin qarşısına toplaşıblar. Toplaşanlar Eldar Mahmudovun MTN-də rəhbərliyi dövründə günahsız olaraq həbs edilən şəxslər və onların yaxınları olub.



Həmin şəxslərdən biri Sevda Süleymanova olub. O, eməkdaşımız səhbətində deyib: "Bəli, qəzətinizi oxub istintaq idarəsinin qarşısına getmişik. Eldar Mahmudov istintaqdan çıxdı, qabağını kəsib üzüne lənet oxuduq. Dedik ki, görürsən, istintaqa çağırılmaq ne deməkdir? Həyat yoldaşım Qüvvətəli Süleymanov "Afina" MMC-in direktoru olub. Onun heç bir günahı yox idi. Bunu Eldar Mahmudov da biliirdi. Tutturdu həyat yoldaşımı. Biz onun qanunsuz əməllerinin qurbanları, zərərçəkmişlərik. Mənim həyat yoldaşımı həbs etdirib bizi zəlil etdi. İndi isə özü zəlil olub. Ürəyim-

dən keçənləri üzüne dedim, lənet oxuduq, tübürdüm. O bizim başımıza oyunları "Akula Akif" ləqəbli Akif Mustafayevin, "Afina" MMC-nin payçısı Nail Şahverdiyevin əli ilə açıb. Bizi uşaqlarımızın başını kəsməkə hedələyib, başımıza müsibətlər açıblar. Tələb edirik ki, Eldar Mahmudovu həbs etsinler, bizi də zərərçəkən kimi tanışınlar. Eldar Mahmudova dedim ki, izahat vermək necədir? Ləzzət edirmi size? Bax, siz bizi 5 ildir ki, küçələre salmısınız, gəcəmiz-gündüzümüz, qışımız-yazımız yoxdur. Həyat yoldaşım bu gün günahı olmaya-olmaya həbsdə yatır. Biz ona sözlərimizi

Zərərçəkmişlər Eldar Mahmudova istintaq idarəsinin qarşısında sok yaşatdlar

İllər əvvəl "mahmudovçu"lar tərəfindən günahsız tutulan şəxslər və yaxınları sabiq nazirin qarşısını kəsdilər; "Üzünə lənet oxudum, tübürdüm, səsi çıxmadi"; "Onun həbsini tələb edirik" ...

demək mənəvi qisasımızı aldıq. Ona dedim ki, Eldar Mahmudov, nazir olmusan, ömrün boyu vəzifələrdə işləməsan, bizim kimi günahsız insanların mal-mülküni, sağlamlığını, azadlığını elindən alıb özün üçün yüksək səviyyədə heyat sürmüsen. Ancaq bu gün bizim sənin üzünə lənet oxuduğumuz, tübürdüyümüz bundan sonra yaşıdagın illerde daim səni təqib edəcək. Bizim ah-naləmiz sənin üzərindədir. Daşdan-divardan səs çıxdı, Eldar Mahmudov susdu. Biz Baş Prokurorluqdan xahiş edirik ki, Eldar Mahmudovun bərəsində hüquqi ölçü götürülməsi üçün addımlar atınsın, biz də zərərçəkən kimi tanışınlar".

Xatırladaq ki, "Akula Akif" kimi tanınan iş adəmi Akif Mustafayev Eldar Mahmudovun en yaxın adamı hesab olunurdu. Sabiq nazirin şəxsi "İşverəni" kimi tanınır. E.Mahmudov vəzifədən uzaqlaşdırılan kimi "Akula" Bakıdan qaçıb, hazırda onun Fransada olduğunu bildirilir.

Sabiq naziri istintaq idarəsinin önündə gözləyənlərdən biri da Elmıdar Məhərrəm oğlu İsmayılov olub: "Eldar Mahmudov istintaq idarəsində qara rəngli, "BMW" markalı, Az 90 KU 868 nömrə nişanlı maşında gəlmişdi. Yanında 1 qara eynəkli köməkçi, 1 də sürücüsü vardi. Köməkçi qara gödəkçəsini maşından götürüb içəri getdi. Başa düşdük ki, Eldar Mahmudov is-

tintaqdan çıxır. Biz onu orada səhər 10-dan gözləyirdik. Ora gedəndə artıq Mahmudovu içəri salmışdır. Oradan 2-ye 15 dəqiqə işləmiş çıxdı. Qabağını kəsdik. Eldar Mahmudov nazir olan da onun qabağını kəsmişdim. "Qurd qapısı"nda kortejinin qabağını kəsib sözümüz üzünə demək istəmişdim. Bunun evəzində anamla məni MTN-ə apartdırıb, həbs etdirmiştə. Həbsdən çıxb gedib MTN-in qabağında 5 plakat asmışdım. Haqqımızı tələb etmişdim. İndi isə dövlətin gücündən istifadə edə bilmir. Nazir kreslosu yoxdur. Qabağımızda dayanıb gözlərimizə baxa biləmirdi. Dedim, necəsən? Yادindadır, kortejində oturub mənim həyatımı məhv etdirməyin? İndi həyatın lezzətini görürsən? 2014-cü ilde mənim həyatımı məhv etmişən, yadındadır? Yoxsa unutmusan? Gördün ki, vəzifə boş şeydir? Gördün ki, etdiklərinə görə bir gün mütələq cavab verməli olursan? Xoşdur sənə? Dənişə bilmədi. Səsini çıxara bilmedi. Maşının minib getdi".

E.Ismayılov həyatını altı-na-üstüne çevirilən hadisəni da dənişib: "2014-cü il yanvarın 7-de atam Məhərrəm İsmayılov "Jıqlı" markalı avtomobile yas mərasimində qaydarkən "Kia Optima" markalı avtomobile toqquşub. Qəza eviminin yaxınlığında baş vermişdi. Avtomobile olan 5 nə-

mənim olsa belə partiya sədri kimi, onun hüquqlarını qorumaq vəzifəmdir. Ona görə ki, hüquq fərdə aid deyil, hamının dir. Bir şəxsin timsalında hüquq pozulursa, demək hamının hüquqları pozulur. Hüququn müdafiəsi ictimai işdir. Əgər Eldar Mahmudovun hüquqları pozulacaqsa, onun müdafiəsi üçün müraciətlər edilərsə, ilk növbədə, onun müdafiəsinin təşkilində iştirak edə bilərik. Necə lazımdırsa, elə də müdafiə edərik. Hüquqları müdafiə etmək kimişə əməllərini müdafiə etmək deyil. Əsas odur ki, hüquq pozulmasın. Bəzi insanlar bizim müdafiəmizi ona görə sev qələmə verirlər ki, hüququn nə olduğunu bilmirlər. Məsələn, deyirlər ki, filan vəkil adam öldürəni müdafiə edir. Anlamırlar ki, vəkil onun cinayətini müdafiə etmir. Biz hansısa bir hökumət adamını müdafiə edə bilərik, amma onun əməllərini müdafiə etmir ki. Biz ona qarşı qeyri-qanuni hərəkətlərdən onu müdafiə etməyə çalışırıq. Qanuni hərəkətləri alıqlısayırıq. Azərbaycanda qanunlar işləmədiyi üçün Eldar Mahmudov olmur kim olursa olsun, qeyri-qanuni hərəkətlərlə üzləşə bilər. Elə bilirlər ki, vaxtı ilə Əli İnsanovu biz müdafiə edəndə onun korupsiya əməllərini mü-

dəfə etmişik. Yaxud Eldar Mahmudovu müdafiə edəcəyik, onun rəhbərlik etdiyi nazirliyin cinayətlərini müdafiə etmirik. O bir vətəndaşdır, qanuna uyğun cəza verilməlidir".

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, her bir şəxsin özüne görə deyil, gedən məhkəmə proseslərinə görə onun müdafiəsi qurulur: "Etdiyi əməllərə görə həbs edilib, sonradan bura siyasi çalarlar daxil edilərsə, o zaman müdafiə edilir. Eldar Mahmudov dövlətin təhlükəsizliyini qoruyan, ona zəmanət verən bir qurumun rəhbəri idi. Onun nədən ötrü istintaqa çağırıldığı bilinmir. Cünki onun rəhbərlik etdiyi komandanın üzvləri mühakimə edildilər. Mahmudov həbs edilməsə də, qurum rəhbəri kimi mütələq günahının olduğu danılmazdır. Çox güman ki, bu bir istintaq siridir, onun üçün indiyədək Mahmudov kənardan qalıb. Proses hələ ki, davam edir. Əgər Eldar Mahmudov da həbs edilsə, məhkəməsi qapalı aparılsın, prosesi qiymətləndirmək bizlər üçün çox çətin olacaq. Açıq məhkəmə olarsa, ondan sonra qərara gelmək olar ki, onu müdafiə etmək lazımdır ya yox. Hələlik bu suala cavab vermək çətindir".

□ Cavanşir Abbaslı

Eldar Mahmudov tutulsa, müxalifə onu müdafiə edərmi...

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun həbsinə hazırlıq gədir.

E.Mahmudovun indiyə qədər iki dəfə idarədə ifadə verdiyi sübut olunub. İstintaq idarəsinin qarşısında çekiliş fotolarından açıq şəkildə görünür ki, sabiq nazir tam solub...

E.Mahmudovun həbsi hələ tam reallaşmamış, gündəmə belə ənənəvi sual gəlib: indiyə qədər müxalif düşərgənin "vurulmuş" dövlət məmurlarını zaman-zaman müdafiə etdiklərinin şahidi olmuşuq. Sabiq səhiyyə naziri Əli İnsanovu, iqtaadi-inkişaf naziri Fərhad Əliyevi, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevi xatırlatmaq kifayət edir. Demokratik düşərgənin irəli sürdüyü bəha-



Sərdar Cəlaloğlu:
"Qanuna uyğun cəza verilməlidir"



Mirvari Qəhrəmanlı:
"Məhkəməsi qapalı aparılsa, prosesi qiymətləndirmək bizlər üçün çox çətin olacaq"

ne daim bu olur ki, insan hüquqlarını müdafiə edirlər, konkret şəxsi yox...

Görəsən indi də belə ola-caq?

ADP sədri Sərdar Cəlaloğlu hüquqları pozulan bir şəxsi düşməni olsa belə müdafiə etməyə hazır olduğunu söyledi: "Nəzərə alımaq lazımdır ki, əvvəlki nazirlərə bağlı həbslər fərqli olmuşdu. Onlar əvvəlcə həbs olundular, sonradan da ittihamlar ərei sürüldü. İstintaqa çağırıb sonradan həbs etmedilər. Cünki həmin şəxslər istintaqın gedişinə təsir etmək gücünə malik idilər. Amma indi Eldar Mahmudov azadlıqdadır. Indiyə qədər həbs edilməyib, bundan sonra həbs ediləcəyini də daqiq söylemək çətindir. Azərbaycanda hətta mənim şəxsi düş-

İşgalçi Ermənistanın paytaxtı İrəvanda tələbələrin aksiyaları davam edir. Erməni gənclər 5 gündür ki, hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinə əleyhinə etiraz aksiyaları keçirirlər.

Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi məlumatə görə, son olaraq İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan etirazçılar dərslərdə iştirak etməkdən imtina ediblər. "Elmin İnkışafı Namine" təşəbbüs qrupunun üzvü David Petrosyan bildirib ki, etiraz edən tələbələrin sayı durmadan artır: "Sıralarımızı daha da gücləndirməliyik. Parlament bu gün (dünən - red.) "Hərbi xidmət haqqında" yeni qanun layihəsini müzakirə edəcək. Biz bu müzakirədə iştirak etməliyik" (Azvision.az).

Dünən isə tələbələr sözügeden ali təhsil ocağının bütün korpuslarından keçməklə yüksək ediblər. Onlar digər tələbələri də aksiyaya qoşulmağa çağırırlar. Artıq etiraz aksiyalarının nəticəsi olaraq, dünən onlar baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüb. Lakin Ermənistan Nazırı Kabinetində keçirilən iki saatlıq görüş nəticəsiz qalıb. Müdafiə naziri tələbələrə aksiyaların mənasız olduğunu başa salmağa çalışıb və "hərbi xidmətə hazırlaşmağı" tövsiyə edib. İrəvan Dövlət Universitetinin rektoru ilə tələbələri auditoriyalara qayıtmaya çağırıb.

Maraqlıdır ki, prezident Serj Sərkisyanyan etibarlı kadrlarından olan Vigen Sərkisyanyan özü heç hərbi xidmətdə olmayıb. Səbəblə bağlı jurnalıstin sualını o, cavabsız buraxıb. Ən qəribəsi də elə hərbi xidmət görməmiş müdafiə nazirinin erməni gənclərə hərbi xidmətin vacibliyini "izah etməsidir". Əlbəttə ki, bunun da tək səbəbi erməni or-

dusuna çağrıplanını doldurmağın ildən-ilə çətinləşməsidir.

Xatırladaq ki, sözügedən qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur. Tələbələr belə bir argument irəli sürürlər ki, hərbi xidmətdən sonra ali təhsili davam etdirilməyin heç bir anlamı qalmayacaq. Ancaq əsas motiv əlbəttə ki, bu deyil. Odur ki, gənclər digər həməşidlarının aqibətindən nəticə çıxarıraq, işgalçi ordu üçün "top eti" olmaq istəmirler.

Qeyd edək ki, qanun layihəsi artıq ilk oxunuşda qəbul edilib. Qanun ikinci, üçüncü oxunuşda da qəbul edilib sonucuda prezident Serj Sərkisyanyan tərəfindən imzalanırsa, o zaman şəksiz ki, Ermənistandan tələbə (gənc) axını daha da süretlənəcək. Erməni gənclər müxtəlif yollarla ölkəni tərk edib gedəcək, ya da özlərini hərbi xidmətə "yararsız" çıxaracaqlar.

Nəzərəalsaq ki, işgalçi ölkədə korupsiyanın səviyyəsi kifayət qədr yüksəkdir, o zaman erməni ailələr borc-xərc edib öz övladlarını ordudan yayındırmaya çalışacaqlar. Belə olan təqdirdə təbii ki, Ermənistən silahlı qüvvələrinin çağırışçı problemi yene aradan qalxmayacaq. Yəni, hakim Sərkisyanyan rejimini çıxılmaz durumu davam edəcək.

Bütün hallarda son baş vərənlər ən əvvəl erməni toplumunda yaşanan müharibə xofunun bariz təzahüründür. Bundan əlavə, məhz davam edən müharibə şəraitü üzündən Ermənistən getdikcə daha ağır blokada ya və sosial-iqtisadi duruma tuş gəlməkdə, ölkə xarici aləmdən, beynəlxalq bazarlardan, kom-

Ermənistanda tələbə qiyamı: İşgalçi ölkəni qarışdırın 3 səbəb

Düşmən ölkədə orduya çağırışçı problemi kritik həddə yaxınlaşır; tələbə gənclər kriminal rejim üçün "top eti" olmaq istəmirler - Sərkisyanyan iqtidarı çıxılmazda...



munikasiya xətlərindən təcrid olunmaqdə, iş yerləri azalmaqdadır ki, bu da ilk növbədə gənc təbəqəyə Ermenistanda yaxşı heç bir perspektiv vəd eləmir.

Nəhayət, öten ilin ağır "aprel" sindromu və bunun ardınca daha da artan əsgər itkiləri, həbələ orduda baş alıb gedən ba-

şipouzuqluq da erməni tələbələri nəyin bahasına olur-olsun, hərbi xidmətdən yayınmağa vadar edir. Aydınndır ki, səhəbet kasib təbəqəyə aid gənclərdən gedir. Onlar isə çoxluq təşkil edir.

Məsələ ondadır ki, İrəvanda vaxtaşırı əsgər anaları da etiraz

aksiyaları keçirirlər. Tələbələrin tələbərini onlar da müdafiə edirlər. Bu kimi etirazların hamisinin qayəsində isə sözsüz ki, işgalçi tərefin günahı üzündə həlli uzanan Dağlıq Qarabağ konflikti durur. Belə görünür ki, kriminal Sərkisyanyan rejimi iqtidarda qaldıqca problemin çözü-

mündə "işıq ucu" da görünməyəcək. Demək, əsgər, hərbi ölümləri da artacaq ki, azalma'yacaq.

Hazırkı rejimin dayaqları isə hələ ki möhkəm təsiri bağışlayır. Tek səbəb də odur ki, Kreml Serj Sərkisyana hələlik etimad bəsləyir və onu əvəzləməyə hazırlanır. Ayri sözlə, gələn ilin aprelində Ermənistən prezidentli üsul-idarəciliyindən parlament tipli idarəciliy keçəsə belə, Rusiya indiki hakimiyyətə işləməkdə maraqlıdır. Təbii ki, ona kimi Serj Sərkisyanyan hansısa "çp"-yə yol verib özünü "yandırmasa".

Bu mənada Sərkisyanyanın noyabrın 15-də Moskvaya nəzərdə tutulan sefəri çərçivəsində Rusiya lideri Vladimir Putin ilə görüşü bir daha əsas məsələyə aydınlıq getirəcək. Erməni toplumunda, ələxüsün onun gənc təbəqəsində süh-mühərbi və perspektiv məsələləri ilə bağlı hər hansı illüziya qalma'yacaq.

Onu da əlavə edək ki, prezident Sərkisyanyan Moskvaya sefəri nə müdafia naziri Vigen Sərkisyanyan da aparacaq.

□ Siyaset şəbəsi

"Bakı-Tiflis-Qarsın alternativi yoxdur" - Putinin açıqlamasına reaksiyalar gəldi

Deputat və sabiq nazir səbəbləri açıqladılar...

"Çindən Avropaya yeni dəmiryolunun istifadəyə verilməsi Rusiya və Qazaxıstanın sənaye və logistikasına müsbət təsir edəcək". Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya və Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunda çıxışı zamanı söyləyib.

"Mən Nursultan Nazarbayevin bele bir ideya irəli sürməsini və Putinin dəstəkləməsini bəzi media orqanları onların 30 oktyabrda istifadəyə verilən Bakı-Tiflis-Qars dəmiryoluna alternativ xətt yaratmaq planı kimi şərh ediblər. Bəs əslində bələdirdim?"

Deputat Zahid Oruc bildirdi ki, bəzi media orqanları xeyli vaxtdır başlanan layihənin mövcud olduğunu və bir sıra gerçəklilikləri göz önüne getirmədən bir qədər tələskən və aşırı reaksiyalar veriblər: "Buradan çıxarış edərək Qazaxıstan prezidenti cənab Nursultan Nazarbayevi



Azərbaycanın mühüm transmilli layihələri əleyhine mövqedə günahlandırmış çox yanlış olar. Çin tərəfi bir neçə ildir mühüm strateji layihənin həyata keçiriləcəsinə başlayıb. Onu obraxlı şəkildə "bir qovşaq-bir kəmər, bir yol" layihəsi adlandırıblar. İlkən olaraq həmin planın gerçekləşməsi üçün də 1,6 milyard dollar vəsait ayrılib. Onun mühüm bir hissəsi Qazaxistana qoyulur. 300 milyon dollardan artıq hissəsi Qazaxıstan tərəfə xərclənəcək. Çin son derecədə çalışır ki, beynəlxalq kommunikasiya xətlərinə çıxışını gücləndirsən. Dünya daşmaçılığında özü üçün qısa yol müəyyənəşdirilsin. Həm də burada effektivliyi artırınsın. Çünkü beynəlxalq rəqabətde bu ölkə çox geri qalır. ABŞ və Çin arasındaki rəqabətdə baxmayaraq ki, ümumi daxili məh-

sulun artımı Çinin xeyirinə dəyişib, bununla bərabər müxtəlif iqtiyası sferalarda gerilik 10 dəfələrlə ölçülür. Çin çalışır ki, anası, Avropa bazalarına çıxışda ABŞ-la rəqabətdə çəkili bir seviyəyə gelib çatsın. Ona görə də Bakı-Tiflis-Qars layihəsi bundan sonra da ərsəyə gələcək diğər marşrut xətlərinə nə alternativdir, nə onların varlığına mane olası deyil. Əksinə, bir sıra hal-

yetərincə çoxdur. Bu aralıqda əgər İran tərəfindən, xüsusilə de Hindistandan gələn yükler də reallaşmış olsa cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada artıq Bakı-Tiflis-Qarsla onların hər hansı bir nöqtədə birləşməsi mümkün olacaq. Gərdiyünüz kimi, Qazaxıstanın baş naziri də 30 oktyabrda Bakıya BTQ-nin açılışı tədbirinə gəlməmiş və orada çıxış zamanı qeyd etdi ki, onlar Azərbaycanın bu layihədə iştirak eləməsine böyük önəm verirler. Onsuz da faktiki olaraq bu gün Qərbi Şərqi birləşdirmək ideyasına göxələr malikdir. Amma şimalla cənub istiqamətində işlər üçün isə qovşaq mütəqəzzə Azerbaycan olacaq. Çünkü bizim coğrafi mövqeyimiz bu imkanları yaradır".


Deputatın sözlərinə görə, başqa bir mühüm məqam bundan ibarətdir ki, "Rusiya kəndə qalsın" mövqeyini qətiyyətliyən Azərbaycan seçməyib. Ancaq o da reallıqdır ki, Avropa dövlətlərinde bu siyaset güclü şəkildə qalmaqdadır: "Bu gün Vladimir Putin hər hansı bəyanatlar səslenirə də reallıq ondan ibarətdir ki, ABŞ-in Transatlantik ticarət layihəsi Rusyanın mövqelərinin sarsılmasına və onun bazarlardan çıxarılmasına strategiyasıdır. Bu planı ABŞ həyata keçirməkdər. Ona görə də buradan dərhal nəticə çıxarımcı ki, "Bakı-Tiflis-Qars kəndə qalacaq, Çinlə Rusiya ona alternativ yaradırlar" - bu, yanlışdır. Bakı-Tiflis-Qars çox uğurla işləyə-

cək. Yetər ki, qarşıda qoyulmuş mühüm vezifələrə əməl olunsun, qarşıya qoyulmuş bir sərənələr həll edilsin".

Sabiq maliyyə naziri, iqtisadişçi professor Fikret Yusifov isə bildirdi ki, bundan sonra Şərqli-Qərbi birləşdirəcək heç bir yol Azerbaycan üzərindən keçərək Qərbi istiqamətlənən Bakı-Tiflis-Qars dəmir yolundan qısa ola biləz: "BTQ dəmir yolu bu istiqamətdən en qısa və elə bu səbəbdən də iqtisadi cəhətdən en səmərəli dəmir yoludur. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Çindən başlayaraq Avropaya gedəcək dəmir yoluğun tikintisi ilə bağlı təşəbbüs isə ilk növbədə öz ölkəsinin iqtisadi maraqlarına xidmət edir. Bu gün Çində istehsal olunan yüz milyardlarla dollar dəyərində malların qərbe çatdırılması çox uzun su yolu ilə həyata keçirilir. Bu böyük vaxt itki deməkdir. Vaxt itki isə vəsaitlərin dövriyyəsinin ləngiməsi və bu səbəbdən mənfeət itki deməkdir. Qazaxıstan üzərindən keçəsi nəzərdə tutulan dəmir yolu bir növ qədim İpek yolu və simal xəttinin bərpası demək olacaq. Bu yolu Bakı-Tiflis-Qars dəmir yoluna rəqabət aparması ilk növbədə onun uzunluğu səbəbindən real deyil. Digər tərəfdən isə nə bu yol, nə BTQ dəmir yolu və ya çəkiliçək başqa bir dəmir yolu və ya Çindən qərbe daşınacaq yüklərin öhdəsindən gələ bilməyəcək. Çinlə Rusiya ona alternativ yaradırlar".

□ Etibar SEYİDAĞA

1989-cu ildən bəri mil-yonlarla insan o 28 ili ya-sayıb, acılışırınlı, sixintili, iztirablı günər keç-rib.



Amma bir var, bu 28 ili insan yaşasın, bir da var, qəzet, mü-əssisə.

Bir qəzetiñ 28 ildə yaşıdagı iztirablı, sixintili, əsəbi, gərgin günlərin sayı bir insanın ömrü boyu yaşıdagının ən azı 28 qatı deməkdir.

Çünki qəzetiñ asudə günü olmur, onun her günü gərgindir, hər saatı iztirab doludur.

Mühərbiyət, savaşda, mü-barizdə keçən 28 ille normal həyatda keçən 28 il, hər halda eyni deyil.

Bu 28 ildə nələr var, var nə-lər: həbs edilən, döyülen, mə-hə-kəməyə çəkilən, söyüllüb təhqir olunan, cürbəcür təzyiqlərə məruz qalan əməkdaşlar, də-mir linglərlə, mismarlı taxtalarla basqın edənlərin qarşısına çıxmalar, sūni yaradılmış kağız qit-tığı üzündən qəzetiñ neşrinin dayanması, pulsuzluğa, imkan-sızlışa görə yaranan fasılələr, ölkənin ən qüdrətli şəxsləri ilə düşmən olmalar...

Əgər bir qəzet fəaliyyətə baş-lađı zaman yaşıyacaqı 28 ildə başına gələcəkləri animasiya şəklində lenta alıb təqdim edən olsa, əmin olun ki, heç bir qəzetiñ, jurnalıst o riskə gedərək qəzet çı-xarmaq niyyətinə düşməz.

Ancaq heç kəs öncədan ba-şına gelenləri bilmir. "Yeni Mü-səvət" in qurucusu Rauf Arifoğlu da bilmirdi ki, bu 28 ildə iki dəfə həbsə düşəcək, az qala siyasi arenada boy göstərən her kəsle dərtışacaq, bir çoxuya düşmən olacaq, qəzetiñ yaşatmaq üçün nə qədər əzab-əziyyət çəkəcək.

Nə yaxıq ki, bu ölkənin de qədəri-qisməti belədir. Burası Belçika, Hollanda, Danimarka deyil ki, istedadın, komandan və pulun varsa, sərbəst şəkildə yaradıcı müəssisə təsis edib biznesə başlayasan.

Burada qəzet buraxmaq demək, okean dalğalarının qoy-nuna atılmaq deməkdir. Əynin-də xilasedici jilet də yoxdur və sən təlatümlü okeanın içində-sən. Batmaq təhlükəsi realdır. Saman çöpü nə qəzetiñi, nə də qəzetiñ özünü xilas etmir. Bəzən ilana sarılırsan.

Bu 28 ildə batıb gedən yüz-lərə qəzetiñ xilas edən oldumu? Olmadı. Okean sakit olanda on-lar yaxşı üzürdür. Amma nə-həng dalğalar, bəzən isə siya-sət dünyasında baş verən zəl-zələnin yaratdığı sunamılər on-ları batırdı.

20 il öncən adlı-sanlı, ilk onluğā, iyirmiliyə düşən qəzetiñdən bu gün ortada (köşklərdə) neçəsi var? İki cüt bir təki qala, ya qalmaya.

Onlar dirənə bilmədilər, çaba-lamağı yarıda kəsdiłər və batdılar.

Bu yerde 35-ci ABŞ prezidenti Con Kennedinin II Dünya mühərbiyəti döñəmində İngiltə-rede de səfir olan atası Cozef Patrik Kennedy ilə İngiltərenin baş nazir



28 illik çabalama

Geriye dönüb baxanda arxada qalmış 28 il görüsən. Dildə deyəndə nə var ki - 28 il...



şaldır, gedir bidonun dibine. O bi-ri isə səhərə qədər çabalayır, batmaq istəmir. Səhərə yaxın yorulur, heyi kəsilində hiss edir ki, batmir. Niye? Çünkü gece boyunca çalxalanan süddə yağ əməla gəlib və qurbağa onun üstündədir". Çörçil bu pırtçıni danişib qurtarandan sonra səfir Kenne-diyyə deyir ki, Cozef, bax, men o ikinci qurbağayam, sona qədər çabalayacağam.

"Yeni Müsəvət" da bu 28 ildə məhz o ikinci qurbağa kimi çabalayıb. Hələ çabalamaqla qalmayıb, ilanlara yem olmaq təhlükəsindən də sovuşub.

Bu gün qəzetiñ ünvanına səslənən tənqidlər də var. Təbii ki, tənqidlərin bir hissəsi haqlıdır, ancaq haqsız tənqidlər də mövcuddur. Bir çox oxucular "Yeni Müsəvət" in partiya qəzeti, ən yaxşı halda müxalifet dü-shərgisinin tribunası olaraq qalmasını isteyirler.

Mümkin olmadı. O halda bu qəzeti mövcud olmayacaqdı.

Ən qəribəsi odur ki, vaxtılı "Yeni Müsəvət" i partiya qəzeti olmaqla suçlayanların bir çoxu indi başqa dildə danışırlar, qəzeti müxalifətlik kursundan sapmaqdə günahlandırırlar.

Hər kəs ölkədəki reallıqları bilir. Bunu bili-bila bir yaradıcı kollektivdən permanent fedakarlıq, mətbü kamikadzelik, ölü-münnü gözə alıb döyüşən qla-diatorluq (bu xüsusda əvvəllər ayrıca yazılar yazmış) tələb etmək insafsızlıqlı.

Bu il yay tətilində Kobuleti-de bir qrup azərbaycanlı ilə birlikdə idik. 2-3 gündən sonra on-lar qəzetiñ olduğumu bildirən. Biri köhnə oxucumuz idi, rayon yerində ya vergidə, ya da sosial müdafiə şöbəsində çalışırı. 30-32 yaşlı olan bu gənc bir qədər müxalif fikirlər idi, qəzetiñden xeyli giley-güzar elədi, "əvvəlki kim" olmadığını dedi. O sözünü bitirəndə soruşdum ki, o, öz müxalif fikirlərini rayonun ortasında yox, öz iş yerində müdürüñ yanında deye bilmərmi? Gənc səmimiyyətlə "yox" dedi. Soruşdum: "Niye?" Cavab verdi: "Məni ən azı işdən çıxarırlar. Başına oyun açarlar.

Qardaşımın kiçik biznesi var, onu bağlayırlar və s". Dədim, eloğlu, bəs bizi ana doğmayıbmı, bizim qardaşımız yoxdur-mu, sənin iş yerində piçitli ilə deyə bilmədiyini biz qışqıra-qışqıra bütün ölkəyə desək, bize nə edərələr, bir halda ki, reallığı bilirsən. Adam ayağa durdu, eli-mi sıxı, "düzdür" dedi.

"Yeni Müsəvət" indi 15 il "əvvəlki kim" deyil, düz deyirlər. Amma indi 15 il əvvəlki zaman deyil axı. Dövrən, situasiya, kon-yuktura, həyat, çox şey dəyişib. Vəziyyət budur, biz sadəcə gələcəkdə hər şeyin daha yaxşı olması ümidiylə çabalayıraq.

□ Xalid KAZIMLI

Uinston Çörçillin arasında olan dir, nə etmək olar. Çörçill ona be-bir tarixi səhəbətə xatırlamaq lazımlı-gelir. Kennedy Çörçilən soruşur olur, süd bidonuna düşürülər. Bir-i, vəziyyət son dərəcə ümidişz-

dir, nə etmək olar. Çörçill ona be-bir prıtzə dənisi: "İki qurbağ-a bir az çırpinır, bezir, qolunu bo-



"Minsk Qrupundan nəsə gözləmək indiki mərhələdə sadəlövhükdən başqa bir şey olmaz"

Azay Quliyev: "Həll yollarının tapılması üçün ən effektiv görüş formatı hazırkı şəraitdə dövlət başçılarının "3+2" formatı ola bilər"

Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ Prezidenti Donald Trampin, Rusiya Prezidenti Vladimir Putinin və Fransa Prezidenti Emmanuel Makronun gündəliyində olmalıdır. Bunu Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı Azərbaycan tərəfi dəfələrlə açıqlama verib və öz nərazılığını ifadə edib: "Azərbaycanın millet vəkili kimi deye bilerəm ki, Minsk qrupuna və ona rəhbərlik edənlərə Azərbaycan cəmiyyətində inam yoxdur. Artıq heç kim bu görüşlərin, xüsusilə Ermənistanın imitasiya siyasetinin davam etdiyi vaxtda nəsə bir nəticə verəcəyini düşünür. Ona görə də Minsk qrupundan nəsə gözləmək indiki mərhələdə sadəlövhükdən başqa bir şey olmaz, şəxsən mən heç nə gözləmirməm".

Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həllinə ümid o zaman artar ki, məsələ həmsədr ölkələrin rəhbərliyinin gündəliyində olsun və onlar bu problemin ədalətli həllində şəxsən maraqlı olsunlar, Ermənistani işgalçılıq siyasetindən çəkindirmək və danışqlar masasında konstruktiv mövqe sərgiləməsi üçün ona təsir imkanlarından istifadə etsinlər: "Ancaq təessüf ki, bu gün bu maraq hiss olunmur. Əksinə, hər üç həmsədr ölkə tərəfindən işgalçını stimullaşdırın addımların şahidi olur. Məhz bundan ruhlanan Ermənistən danışqlar prosesində qeyri-adəkət davranış və beynəlxalq hüquq klobud şəkildə pozmağa cüret edir".

Ona görə də hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ABŞ Prezidenti Donald Trampin, Rusiya Prezidenti Vladimir Putinin və Fransa Prezidenti Emmanuel Makronun gündəliyində olmalıdır. Yəni hər üç prezidentin əlaqələndirilmiş və vahid yanaşması olmasa, Minsk qrupunun fəaliyyəti və vasitəcilik missiyası heç bir əhəmiyyət kəsb etməyəcək. Bu gün Azərbaycan ictimaiyyətinin gözləntisi odur ki, hər üç ölkənin Prezidenti həm 1992, həm 1994, həm də 1995-ci illərdə və sonrakı illərdə ATƏT-in sammitində dövlət başçılarının qəbul etdiyi qərarların icrası ilə bağlı konkret addımlar atsınlar".

A.Quliyev bildirib ki, Minsk qrupunun həmsədrə olan hər üç ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür: "Onlar ən azından özlerinin BMT Təhlükəsizlik Şurasında qəbul etdikləri qətnamələrə və qərarlara hörmət etməli, icrası məcburi olan bu sənədlərə Ermənistən etinəsiz yanaşmasına göz yummamalıdır. Hələ mən iqtisadi sanksiyani və ya hərbi müdaxiləni demirəm, ən azından, beynəlxalq hüququn tələbi olaraq Ermənistana qarşı siyasi sanksiya tətbiq etməlidirlər".

ATƏT PA-nın vitse-prezidenti onu da əlavə edib ki, məsələnin hərtərəfli müzakirəsi və münaqişənin beynəlxalq səviyyədə qəbul olunmuş sənədlər və prinsiplər əsasında həlli yollarının tapılması üçün ən effektiv görüş formatı hazırkı şəraitdə dövlət başçılarının "3+2" formatı ola bilər: "Həmsədr ölkələrdə siyasi iradə və istək olsa, 2018-ci ilin birinci yarısında ABŞ, Rusiya, Fransa, Azərbaycan və Ermənistən dövlət başçılarının zirvə toplantısını təşkil etmək və həll prosesində ciddi dönüşə nail olmaq olar. Təkrar edirəm, əgər həmsədr ölkələr münaqişənin həllində maraqlıdırlarsa, əks təqdirdə, hələ bundan sonra Minsk qrupunun çoxlu sayda uğursuz diplomatlarının təqaüdə çıxmamasının və regiona nəticəsiz səfərlərinin şahidi olacaq".

Qeyd edək ki, ATƏT-in Daimi şurasının 1163-ci iclası zamanı Azərbaycan nümayəndə heyəti bəyanat verib. Bəyanatda Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrindən Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışqların feallaşmasına məqsədi ilə əməli addımların atılmasıనəsən gözlədiyi qeyd olunub.

□ Musavat.com

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun "Yeni Müsavat" a verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər rezonans doğurub.

Deputatların maaşlarının artırılması ilə bağlı gündəmə gələn YAP funksionerlərinə fikirlərinə aydınlıq getirmək üçün qəzetimizə açıqlamasında Azərbaycanda 90 min nəfərin cibində müharibə veteranı vəsiqəsi gəzdirdiyini bildirib.

Onun fikirləri birmənalı qarşılanmamaqla yanaşı, saxta müharibə veteranı statusu qazananların məsələsini bir daha gündəmə getirib.

Deputatın müzakirələrə sebəb olan açıqlamasını təqdim edirik: "Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanistanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi var idi. Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak edib. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim oradan keçibse, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib".

Əslində S.Novruzov fikirlərində bəzi həqiqətləri dile getirib. Ölkəmizdə 90 min müharibə veteranı statusu qazananların buna nəcə nail olması suallar doğurur.

"Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu dedi ki, Azərbaycanda rəsmən 49 minə yaxın müharibə veteranı var. Bura əsasən Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin (DTX) tərkibində olan döyüşçülər daxildir: "Digər tərəfdən əger müharibə veteranlarının sayı şəşirdilibsə, bunun günahı o zamanki müharibə batalyonlarında deyil, aidiyyəti strukturların daxilində olan komissiyalaradadır. Məhz onların rüşvətxorluğu, yaratıcıları korrupsiya hallarına görə mövcud vəziyyət yaranıb. Bəli, mən də razıyam, müharibə veteranlarının sayında şəşirdilmə var. Dəfələrlə bununla bağlı müraciətlər etmişik. Hətta cənab nazirimiz Zakir Həsənov Müdafiə Nazirliyinə rəhbərlik etməye başlayanda ona açıq məktub yazmışam.

O məktub bu dəqiqə de bilmərem. Bilmirəm ki, sovet qoşunlarından orada nə qədər iştirak edib. 49 min müharibə veteranının içərisində bir neçə mini şəhərdilər ola bilər. Onun hamısı haqqında da eyni sözü demək olmaz. Lap beş mini şəhərdilər ola bilər, amma nəzərdə tutulan güzəştlər ləğv ediləndə müavinət təyin edildi. Görüşdə bunun artırılmasının vacibliyi də öne çəkildi. Siyavuş müəllim çox güman ki, bu insanlara dəstək naminə bu fikirləri deyib, lakin rəsmi rəqəm 90 min deyil. Görünür ona

Siyavuş Novruzovun saxta veteran vəsiqələrinə dair açıqlaması rezonans doğurdu

Rey Kərimoğlu: "Eləsi var ki, telefon və ya işıq dirəyi basdırıb, cibində veteran vəsiqəsi gəzdirir"



kimsə rəqəmləri bu şəkildə verib. Bunu aidiyyəti qurumlardan da öyrəne bilərsiniz". R.Kərimoğlu döyüşlərdə az insanın iştirakından da söz açdı: "Ümumiyyətlə, Qarabağ döyüşlərində açıq hərbi əməliyyatlarda iştirak edən insan az olub. Amma cəbhəyə ezamiyyətə gedən, birbaşa əməliyyatda iştirak etməyən xeyli insana da veteran statusu verilib. Məsələn, ezamiyyətə olan polislər olub ki, cəbhə xəttindən 30-40 kilometr aralıda pasport rejimini yoxlayıb. Ve ya Bakıdan və digər rayonlardan gəndərlən ərzaq yardım maşınlarını müşayiət ediblər. Bu gün onlar da veteranidir. Bəli, Qarabağ döyüşündə polislərimizin xüsusi xidməti olub. Döyüşübələr, şəhid olublar, Qarabağ əlili olanları var. Amma ezamiyyətə gedib, cəbhə xəttindən 40 kilometr kənarda xidmət keçənlərlə onlar arasında fərq qoyulmalıdır. Biri gedib Ağdamın həmin vaxt heç mərmi üzü görməyən ərazi-sində telefon və ya işıq dirəyi basdırıb. O da indi cibində veteran vəsiqəsi gəzdirdir. Axi o, döyüş görməyib! Bu məsələlər ciddi şəkildə araşdırılmalıdır, bir təsnifatı olmalıdır. Döyüşən və arxa cəbhədə xidmət edənlər bilsin".

□ Cavanşir Abbaslı

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri, politoloq Elxan Sahinoğlunun Türkiyə və Rusiya liderlərinin növbəti görüşü ərefəsində prezident Vladimir Putinin Dağılıq Qarabağ ətrafında 5 rayonun qaytarılması qarşılığında Bakıya qarşı 3 şərtimin olduğu barədə açıqlaması 5 rayon məsələsinin yenidən müzakirələrə çıxarılmasına səbəb olub.

Hüquqsünsələq professoru, hüquq elmləri doktoru İlham Rəhimov musavat.com-a müsahibəsində 5 rayon məsələsi ilə bağlı maraqlı açıqlamalar verib. Professorun deyib ki, əgər müzakirə etdiyimiz şərtlər işgal altındaki 5 rayon qarşılığında yerine yetirilsə, ondan sonra yaranmış situasiyanın necə olacağını indidən göz önüne gətirmək lazımdır: "O zaman mən deyin, azad edilən bu 5 rayon ne verecək bizə? Yalnız bu rayonların yerli əhalisinin öz tarixi-qanuni ərazilərinə qayıtməq imkanı. O zaman illərdir niye mühabibə aparıraq? Bütövlükde Qarabağın statusunun tanınması uğrunda! Lap 5 rayonu qaytarıq. Ondan sonra proseslər necə cərəyan edəcək? Lap sülhəməramlı qüvvələr də bölgəyə daxil oldu. Orada onlar nə qədər qalacaq? Həq kime məlum deyil. Lakin 5 rayonun qaytarılması xüsusundə münaqişənin sonrakı taleyini tamamilə təxmin etmək olar: bunun ardına bütün dünya fikirləşəcək ki, Dağılıq Qarabağ məsələsi artıq yoluna qoyulub, daha o, mövcud deyil və daha heç kim onunla məşğul olmayaç. Harada bu məsələni qaldırsaq, bize yalnız belə deyəcəklər: size deyənək axı, işğal altındaki ərazilərinizi qaytarıblar. Bu isə Dağılıq Qarabağdakı ermənilərə imkan verəcək ki, məsələni nə qədər özlərinə sərfdir uzaqtınlarda - 10 il, 15 il, daha çox. O vaxta qədər ki, hamı onu unudacaq. Və de-faktō hamı əvvəlki vəziyyətdə qala-caq. Bize bu lazımdır?"

İ.Rəhimovun fikrincə, az ehtimalı dır ki, Türkiyə və Rusiya prezidentləri arasında Dağılıq Qarabağ mövzusunun müzakirəsi zamanı Putin sözügedən şərtləri qoysun: "Bu, reallıqdan çox uzaqdır. İlk növbədə ona görə ki, Putin kimi çox yüksək səviyyeli bir siyasetçi indiyədək heç kime, xüsusən də Dağılıq Qarabağla bağlı heç bir şərt qoymayıb. Mən şübhə edirəm ki, onun Qarabağ probleminin həlli qarşılığında hansısa şərti olsun. Putinin şəxşində Rusyanın birçə şərti var: siz özünüz öz aranızda anlaşın,



"Rusyanın tələsində düşmək olmaz" - ekspertlərdən Qarabağ xəbərdarlığı

Onlar Dağılıq Qarabağ ətrafindakı 7 rayonun birinci mərhələdə qaytarılması üzərində təkid edilməsini vacib sayırlar

özünüz məsələni həll edin, biz, yəni Rusiya isə qəbul edilən anlaşmanın qarantı olacaq".

Politoloq Qabil Hüseynli də hesab edir ki, 5 rayon məsələsi problem haqqında yanlış yozumlara gətirib çıxara bilər. Onun sözlərinə görə, Azərbaycan ilkin mərhələdə 5 yox, Dağılıq Qarabağ ətrafindakı 7 rayonun azad olunması məsələsində təkid etməlidir: "Kəlbəcər və Laçının ikinci mərhələyə saxlanması Azərbaycanın maraqlarına tamamılıq ziddir və münaqişənin həll edilməməsi deməkdir. Azərbaycan eslində 5 rayonun qaytarılması məsələsinə müxtəlif dövrlərdə razılıq verməyi. Azərbaycan dəfərlərle vurğulayıb ki, birinci mərhələdə Dağılıq Qarabağ ətrafindakı 7 rayon geri qaytarımalıdır. Bölgəyə sülhəməramlı qüvvələr yerləşdiriləcəyi halda isə bu qüvvələr neytral qüvvələrdən təşkil olunmalıdır. Azərbaycan Avrasiya İttifaqına daxil olmayılaq saxlayır, lakin onu da Dağılıq Qarabağ probleminin ikinci mərhələ adı ilə saxlanıb bundan Azərbaycana təzyiq aləti kimi istifadə edil-

Azərbaycan bu quruma qoşulsara, dövlətimizin imici haqqında o qədər də müsbət olmayan təsəvvürler yarada bilər. Kənardan hansı dövlətin nə şərt irəli sürməsindən asılı olmayaq Azərbaycan bir müstəqil dövlət kimi bənəlxalq hüquq, BMT-nin 4 qətnamesine və özünün Konstitusiyasına əsaslanaraq davranmalıdır. Bu gün Qerb, ABŞ 5 rayon məsələsi yox, 7 rayonun qaytarılması məsələsindən danişir. ATƏT-in özü də Dağılıq Qarabağın hüdudlarından kənar-dakı 7 rayonun dərhal temizlənməsini və işğal faktının aradan qaldırılmasını qoyur. Əlbəttə, onlar işğal faktı deyərən Dağılıq Qarabağ keçici status verilməsi məsələsi həqiqətən də təhlükəlidir və Dağılıq Qarabağın müstəqilliyinə apara bilər. Odur ki, 7 rayonun deyil, 5 rayonun birinci mərhələdə qaytarılmış məsələsinə birmənalı olaraq yox deyilməlidir. İki rayonun ikinci mərhələ adı ilə saxlanıb bundan Azərbaycana təzyiq aləti kimi istifadə edil-

məsinə imkan verilməməlidir. Biz bu qədər dözmüşük bir qədər dözməliyik. Çünkü dünyada, regionda çox ciddi proseslər gedir, Azərbaycan iqtisadi cəhətdən möhkəmlənir, dünyaya çıxışı genişlənir, siyasi çəkisi artır. Gedən bu və digər proseslər çox şeyle-re təsir edəcək. Ona görə də 5 rayon məsələsinə o qədər uymaq lazımdır".

Politoloq Şahin Cəfərli də bildirib ki, ümumilikdə hər kəs "5 rayon" söhbətini yiğisidirməlidir. "Bu münaqişə Dağılıq Qarabağ münaqişəsidir. Dağılıq Qarabağ ətrafindakı rayonların hamısı geri verilməlidir. Hazırda sülh danişmalarının təmelini təşkil edən Madrid prinsipləri və hem-sər ölkə prezidentlərinin birgə bəyanatlarında da -baxmayaq ki, orada bizim əleyhimizə təhlükəli müddəələr var - Dağılıq Qarabağ ətrafindakı bütün rayonların Azərbaycana qaytarılmasından söhbət gedir. "5 rayon" məsələsini Ermənistən və Rusiya ortaya atıb. Biz isə anlamadan və mahiyətinə varmadan bu tələye düşməşük", - deyə o qeyd edib.

□ Elbar SEYİDAĞA

"Dağılıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbul edilməzdir" - Amerikalı diplomat

"ABŞ Ermənistən və Azərbaycan prezidentlərinin oktyabrın 16-da Cenevre görüşündən sonra verilən birgə bayanatı alıqlısayır".

APA-nın xəberinə görə, bunu ABŞ-in ATƏT-dəki misiyasının müvəqqəti işlər vəkilli Harri Kamian ATƏT Daimi Şurasında ATƏT-in Minsk qrupunun həmsədrleri və ATƏT-in fealiyyətdə olan sedrini şəxsi nümayəndəsinin iştirakı ilə keçirilmiş iclasda deyib.

O bildirib ki, bu sammit

Sankt-Peterburqda keçirilmiş zirve görüşlərində razılışdırılmış tədbirləri həyata keçirməyə çağırır. ABŞ həmçinin tərefləri ATƏT-in incidentlərin araşdırılması mexanizminin yaradılması təklifi üzərində işləməyə dəvet edir.

Diplomat əlavə edib ki, ABŞ ermənilər və azərbaycanlılar arasında dialoğun genişləndirilməsini və etimad tədbirlərinin həyata keçirilmesini dəstəkləyir: "Dialoqa qatılanlar geri qayıdanda ölkələrində təzyiqlə üzləşmək

qorxusu olmadan addimlar atmalıdır".

H.Kamian sonda əlavə edib ki, ABŞ bu münaqişənin çox uzanması barədə təreflərin məyusluğunu bölüşür və inanır ki, status-kvo qəbul edildi-məzdər: "Eyni zamanda, hamımızın bəfikirdiyik ki, bu münaqişənin hərbi yolla həlli mümkün deyil. ABŞ ATƏT-in Minsk qrupunun həmsətri kimi münaqişənin Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və berabər hüquqların təmin olunması prinsipləri nəzərə alıraq sülh yolu ilə həlli üçün təreflərə işləməyə hazırlıdır".

Rus tələsindəki "pendir" - 5 rayon...

Zahid SƏFƏROĞLU
 zsafaroglu@gmail.com



Erdoğan Putinlə növbəti görüşə hazırlaşır. Türkiyə lideri görüşdə Qarabağ məsələsinə də toxunulacağını deyib və belə bir ifadə işlədib ki, "əgər Putin həqiqətən Qarabağ problemi ilə məşğul olsa, o zaman problem asanca çözülər". Biz də şübhə eləmərik və illərdir bunu deyirik.

Ancaq əlavə? SSRİ-nin hüquqi varisi olan Rusiya da SSRİ-nin miras qoyduğu süni Qarabağ ixtilafının həllində maraqlı görünmür. Əsas səbəbi desək, "Amerika" açmariq: Moskva hələ problemdən dolayı güddüyü hədəflərə tam çatmayıb.

Hədəflər sırasında Azərbaycanı öz orbitində saxlamaq, Qarabağ konflikti sayesində silah biznesindən yaxşı paralar qazanmaqla yanaşı, NATO-nu, ABŞ-ı strateji əhəmiyyətli həmsərhəd bir ölkəyə - Azərbaycana buraxmamaq da var. Çünkü Rusiya Güney Qafqazı özünün "arxa bağçası" sayır və Avrasiya layihələri hesabına bu bağçaya "legitimlik" statusu qazandırmaq istəyir.

Ancaq Moskva onu da anlayır ki, münaqişənin həllini sonsuzadək uzatmaq mümkün deyil. O üzdən ara-sıra bizi şirnikləndirmək üçün 2, 3, 5 rayon söhbətləri ortaya atılır. Razılıq verəcəyimiz təqdirdə bunu boynumuza böyük bir minnet kimi qoymaq isteyirlər. Lakin nəyin qarşılığında? Əsas sual budur.

Son olaraq 5 rayon söhbəti dövriyyəyə buraxılıb. Kreml ideoloqu, avrasiyaçı Aleksandr Duqin Minalval.az-a müsahibəsində bundan ağız dolusu danışaraq, 5 rayonun qaytarılmasını bizdən ötrü az qala, məsilsiz uğur, problemin kardinal həllinə yaxınlaşma kimi qələmə verməyə çalışıb. Ancaq bizə 5 rayon yox, işğal altındakı ərazilərimizin hamısı, bütöv lazımdır.

Əgər 5 rayonun azad edilməsi ilə: 1. Qarabağ probleminin həlli dəha uzaq perspektivə atılacaqsə; 2. Dağılıq Qarabağın Azərbaycanın tərkibinə qayıtması dəha da qəlizləşəcəksə və BMT-nin 4 məlum qətnaməsi qüvvədən düşəcəksə; 3. Rusiya ölkəmizdə öz hərbi mövcudluğunu bərpa edəcəksə; 4. Azərbaycanın yerdə qalan ərazilərini silah gücünə azad eləmək hüququ əlindən həmişəlik alınacaqsə, o zaman bizə 5 rayonun bu cür təhvil-təslimi əsla lazım deyil!

Fəqət, erməni kökənlə Sergey Lavrovun adına bağlanan "Lavrov planı"ndan göründüyü kimi, Kreml əsas hədəfi məhz budur: konfliktin həllində guya ciddi dönüş yaranır, lakin o, artıq qeyri-müəyyən müddətə Moskvanın inhisarında qalır, üstəlik, Azərbaycanın hərbi yola əl atması kimi müstəsnə hüququ əldən çıxır və bütün bunlar azmış kimi, Azərbaycanda rus həbi kontingenti peydə olur - Azərbaycanın öz xahişi ilə!

Rusiya üçün ideal variant deyilmi?

Müxtəsəri, 5, hətta 7 rayonun bizə minnəli qayıdışı əvəzində Qarabağı həmişəlik itirəcəyiksə, belə "yaxşılığı" dərhal geri çevirməliyik. Çünkü bu, öz torpaqlarımızı öz torpaqlarımıza dəyişməkdən savayı bir şey deyil. Yəni əslinde bir rus təlesi, 5 rayon da həmin tələdə "havayı pendir"dir ki var. Duqinin sözlərindən də zətən, bu anlaşıllı ki, əsas 5 rayondur, "bunu götürüb bayram edin", konflikt sonra da həllini tapa bilər.

Bizə belə "hell", dəha doğrusu, həll adı ilə problemin çözümünün dəha da qəlizlə salınması gerek deyil. Zira, əsas olan boşaldılacaq rayonların sayı yox, məsələyə hansı prinsiplərlə yanaşmadır. Əgər bu prinsiplər və ya bizə bəh-bəhələ təqdim olunan həll modelləri ərazi bütövlüyüümüzü şübhə altına alacaqsə, Dağılıq Qarabağı bizdən dəha da uzaqlaşdırıcaqsə, onda neçə rayonun qayıtmasının nə anlamı var?

Diqqətli olaq və tələdəki "pendir"ə əl uzatmayaq.

Günler önce 66 yaşı tamam olan keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının sədri Lale Şövkət Hacıyeva yenidən mətbuatın gündəminə gelib. Son 12 ildən etibarən siyasi arenadan addım-addım geri çəkilən xanım artıq siyasetin dəhlizlərində belə gözdən itib...

Doğum gündündə isə yenidən Lale Şövkətin nə üçün bu addımı atdığı müzakirə edilir. Hər zaman olduğu kimi, yənədə bu istiqamətdəki fikirlər bir-mənali deyil. Çoxları düşünür ki, sabıq dövlət katibi 12 il önce artıq Azərbaycanda müxalifətin bir daha dirçələ bilməyəcəyini anlayaraq, siyasetdən gedib. Bir qismən var ki, tamam fərqli düşünür, onlar hesab edirlər ki, müxalifədaxili intriqalar Lale xanımı bir növ siyasetdən bezdirib və o uzaqlaşmağa üstünlük verib.

İstənilən halda dövlət katibi vəzifəsində könüllü gedən, Azərbaycanın BMT-dəki dəmi nümayəndəliyindən imtina edən, 2003-cü ilin prezident seçkilərində təkbaşına iştirak edərək, əsas namizədlərdən sayılan, bundan iki il sonra deputat mandatından imtina etmiş bir liderin siyasetdə görünməməsi demokratik düşərgə üçün böyük itkidir.

2005-ci ildə "Azadlıq" blokunda ALP sədri ilə müttəfiq olan VHP sədri Əli Əliyev yənə də L.Şövkətin siyasetdə qaldığını düşünür: "Ad günü ilə bağlı təbrik mətnində Lale xanımın siyasetdən getmədiyi, ALP-nin lideri qaldığını bir-mənali demişdim. Ümumiyyətə o çapda olan, özünü birtəməyen heç bir şəxsi siyasetdən kənar saymaq olmaz. Lale Şövkət siyasetdən getməyib, sadəcə fəaliyyətini zəiflədir. Fikrimə, onun belə qərar verməsinin müyyən səbəbləri vardır. O barədə də demisəm. Bugünkü mübari-

zə şərtləri sivil siyasi mübarizə şərtləri deyil. Mövcud siyasi davranışın tərzi olum-olüm müstəvisində həll edilir. Göründür, belə veziyətdə Lale xanım fəal mübarizəni mümkün səz gördü, potensialını qorumaq üçün yavaşıdı. Bəlkə də haqlıdır. Baş verən siyasi proseslərdə Lale Şövkətin üzərinə "yüklemeyin" eleyhinə yem. Fəal olan kişi siyasetçilər, içi özüm qarışq nəyə nail ola bildik ki, biz onun intensiv olmayan fəaliyyətdən nəyi-sə umaq? Əgər bir xanım gündəlik operativ müdaxiləsi ilə ölkəni dəyişə biləcəkdi, onda yerdə qalan bizlər nəyə lazımq? Dediklərimin fəvqündə Lale xanımın yaxşı bir aforizmini xatırladım: "Siyasetdə qadın, kişi olmur, "Kişi" və "nəkişi" olur". Əlbəttə ki, Lale Şövkətin bəzən operativ reaksiyasaına ehtiyac olur. Sözlər yox ki, onun aktiv mövqeyi siyasi peyzaja rəng qata bilər. Lakin bugünkü şərtlərdə bu müdaxiləni həlledici görmürəm. Yarım-diktatura şəraitində miqyasından asılı olmayaraq, heç bir siyasetçi təkbaşına vəziyyəti dəyişə bilməz. Bunu Lale xanım da bilməmiş deyil. Əgər o duysayı ki, müdaxiləsi, yaxud fəaliyyəti nəyişə müsbətə xalq üçün dəyişə bilər, onun ortada olacağının əminəm. Mən görə ölkədəki acı-naqaqlı durum ayrı-ayrı fərdlərin fəal olub-olmamasından asılı deyil. Durum çox-cəhətli səbəblər məcmundan ibarətdir. Bunların içində subyektiv amil olmamış deyil. La-

Lale Şövkət siyasetdən nəyə gedib-əsl səbəblər...

Əli Əliyev: "Bir xanım ölkəni dəyişə biləcəkdi, onda bizlər nəyə lazımq?"



kin bunu Lale xanıma aid etmək düzgün olmaz. Belə subyektiv amil üzərə olan ve ya-xud iddiaçıların birinci sırasında olmuş şəxslərin sonradan açıq və ya yarı-gizli, lakin hamının qarvadığı şəkildə hakimiyətə qulluğa keçməsi hal-larına şamil edilməlidir. Misal üçün uzun müddət yekə-yekə danişmiş şəxsin çıxıb hakimiyətin siyasetini dəstəkləməsi, hakimiyətdaxili qrup-

lardan birində yer almış nazi-rin müstəsna bacarığından danişması, yaxud tapşırıq ala-raq "müdrük" vari şəkildə siyasi hadisələrə qiymət verməsi nümunələrinə aiddir. Cəmiyyətin passivləşməsində xüsusi rol oynamış bəzi ünsür-lərin belə davranması heç bir halda Lale xanıma ünvanıla bilməz. Lale Şövkət simasını, reyting və nüfuzunu qoru-muşlardandır. Biz VİP olaraq

2005-2012-ci illər arası ALP ilə müttəfiq münasibətlərində olmuşdur. "Azadlıq" siyasi bloku rəsmən 2006-ci ilin yanvarından 2010-cu ilin iyununa qədər fəaliyyət göstərib. Sonra biz iki partiya daha 2 il birge fəaliyyət göstərməmişik. Bu günde qədər də müna-sibətlərimiz xoş və etimadlıdır. Bunu sadalamaqda məqsədim 2005-ci il 26 noyabr təbirinizce "ugursuzluğandan" sonra heç kəs qına-na çəkilməyib, o cümlədən Lale xanım başda olmaqla ALP az qala 5 il müddətində iqtidarı en ciddi rəqibi "Azadlıq" siyasi blokunun mərkəzi fiqurlarından olub. Sonrakı 2 il müddətində ki-fayat qədər fəal və prinsipial olub, ALP. Sonrakı dövrə mən ALP-nin Milli Şuraya qoşulmasını yanlış şayışdım. Çünkü açıq Kreml layihəsində ALP-nin olmasını istəmirdim. Sonradan haqlı olduğumu onlar da MŞ-dan gedişləri ilə təsdiq etdilər".

Ə.Əliyev son dövrlərdə keçmiş müttəfiq ilə görüşmədiyini də qeyd etdi: "Lale xanım bir qədər şəhərdən kənardə yaşadığından təmasla-rımız olmur. Amma telefon da-nışımız olur. Lale Şövkət bir qədər qapalı adamdır. Bu da onun əslubudur, hörmətlə yanaşmaq lazımdır. Düşünürəm ki, Lale Şövkəti bu nəsil fəal siyasetdə yenidən göre-cək. Ola da bilsin növbəti seç-kilərə qatılsın. İstədim. Mənə gəldikdə, namizədliyim bu ilin iyundan partiya tərefindən irəli sürülüb. Bu bir növ geri dönməz prosesdir. Namizədliyim olacaq. Başqa tərefidir ki, gələcəkdə prosesə qatılan tərəflərin koordinasiyası mümkün ola bilər. Mən Lale Şövkəti rəqib görmürəm, bizi-zim çox yüksək tərefdaş mü-nasibətlərimiz vardır. İnşallah da rəqib olmarıq. Bizim hər iki-mizin rəqibi digər, iqtidar düs-şərgesindədir. Bizim hər iki-miz onlara rəqibik".

□ C.ABBASLİ

Türkiyədə erməni lobbisi güclənir-nə etməliyik?

Arzuman Abdulkərimov: "Təəssüf ki, Türkiye ilə işləyən cəmiyyətlərimiz çox azdır"

Qardaş Türkiyədə erməni lobbisinin fəaliyyəti hər zaman Azərbaycan tərəfini ciddi narahat edir. Rəsmi Bakının qardaş dövlət sandığı bir ölkədə ermənilərin lobi fəaliyyətlərinin genişləndirmələrinin qarşısını almaq üçün nələr etməli olduğu barədə müxtəlif fikirlər səslənir.

Erməni lobbisinin güclü ol-duğu xristian dövlətləri var ki, bunu haradasa başa düşmek çətin deyil. Çünkü on azından dinləri birdir, ortada xristian tə-əssübəşliyi var.

Bəs dini, dili bir olan, yalnız ləhcə fərqləri olan, qardaş ölkə sayılan bir dövlətdə erməni lobi-ni nə üçün bu qədər güclüdür?

Bu sual hər kəsi düşündürür. Burada Azərbaycan tərəfini də, Türkiyəni də, günahkar-sayanlar dolayı ilə yaribaya-rıdır. Azərbaycan telekanallarının qardaş ölkədə kifayət qədər nüfuzlu olmaması, Azərbaycan dilində metbu orqanla-rın fəaliyyət göstərməməsinin təsirlərinin olduğu göz önündədir. Təsadüfi deyil ki, Azərbaycanda qardaş ölkənin türkçəsini başa düşməyən yoxdur, amma orada dilimizi çətinlikle başa düşürər. Bütün bu problemlərin aradan qaldırılmasının daim vacibliyi vur-gulanır.

Bu ilin sentyabrında Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğluun işğal



edilmiş Azərbaycan əraziləri-ne sefer etmələrini də qeyd etdiyimiz problemlərin üstünə elave etmek olar. Yeni Türkiyədə tək erməni lobi güclü deyil, eyni zamanda bu lobbinin təsiri altına düşən türk və-təndaşlar da var.

"Hilal" İctimai Birliliyinin sədri Arzuman Abdulkərimov "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, bəzi məsələlərdə özümüzə arxayinqılıq hiss edirik: "Bu gün Türkiyədən qardaş ölkə kimi istəklərimiz, umacaqlarımız çoxdur, buna da haqqımız var. Amma müşahide etsəniz görərsiniz ki, son vaxtlar Türkiyədə erməni diasporu daha çox güclənib. Türkiyədən dörd vətəndaşın Dağılıq Qarabağa qanunsuz sefəri var, bundan əlavə, türk yazarın "Qarabağ"ın şüarı ilə bağlı replikası oldu. Bu məsələlər son günər daha da aktuallaşıb. Bu da onu göstərir ki, bizi öz içərimizdən, kürəyimizdən öz xəncərimizlə vurmaq istəyən erməni lobi-cisi çox aktivdir. Onlar yorulmaz və davamlı bir siyaset aparırlar. Biz yaxılarda bir neçə QHT ola-

raq, Qarabağa qanunsuz sefər edən türk vətəndaşları bərə bəyanat qəbul etdi. Yaxın vaxtlarda bu cür tədbirlərimiz davam etdirəcəyik. Çalışmalıyıq ki, türk cəmiyyətini da-ha çox maarifləndirək. Biz bir millət, iki dövlət olsaq da, her bir millətin öz düşüncələri olur. Azərbaycan diasporu, ictimai şəxslər olaraq, Türkiyə deyib orada rahatlaşmamız düz-gün deyil. Biz yene de təbliğatımızı, fəaliyyətimizi Türkiyədə artırmalıyıq. Türkiyə qardaş ölkədir, turkdür deyib arxayın-laşmaq olmaz, hər bir dövlətin də öz maraqları var. Unutma-yıq ki, Türkiyə bu tipli məsələlərdə daim beynəlxalq aləmin-

qınaq obyekti-nə tuş gəlir. Biz Türkiyədə daha çox çalışıb, təbliğat aparıb ictimaiyyət nümayəndələrinin ölkəmizə gə-lışlarında nail olmaliyiq. Biz Türkiyədə getdiyimiz zaman şahidi olur, ki, orada biz düşünü-düyümüz qədər heç də bizi tə-nimlər. Bizim Gürcüstan, Rusiya, Avropa ölkələrində bu məsələləri qaldırmağımız çə-tindir. Amma Türkiyədə bu məsələləri qaldırmağımız bir qədər asandır. Çünkü İsləm faktoru var, həm də eyni dilde danişırıq. Hər şeyi Türkiyənin boynuna atmaq olmaz. Biz ne edirik? Hansı tərefdən tədbir-ərimizi artırırıq? Bu suallar üzərində düşünmək lazımdır.

"Hilal" sədri dilimizin Türkiyədə daha asan başa düşül-məməsinin də ciddi problem olduğunu söylədi: "Biz Anadol-u türkçəsində danışmağa bəzən çətinlik də çəkmirik. Amma onları bizim ölkəyə gə-ləndə dilimizde danışa bilmir-lər və sonda Anadol-u türkçəsində danışmağa davam edir-lər. Bu arxayinqılıq tek bizde deyil, Türkiyədə də var, eləcə də, Qazaxistan, Özbəkistan kimi digər türk dövlətlərində də var. Bu arxayinqılıqlar bizim qəlbimizdə olduğu üçün təbliğatımızı nəinki artırırıq, eksinə, getdikcə azaldırıq. Sizin qal-dırıdığınız məsələni həyəcan-

təbili kimi dəyərləndirərdim. Türkiye ilə düşünürəm ki, viza məsəlesi aradan qaldırılmalıdır. Biz rahat gedib gəlməliyik. Gürcüstan vətəndaşları Türkiyəye adı bir şəxsiyyət vesiqəsi ilə gedə bilirlər. Amma Türkiye tərəfi bura geləndə mütləq vi-za almalıdır. Bu problemi aradan qaldırımalıyıq. Gediş-gelişin rahat olması üçün bütün maneələri qısa zamanda aradan qaldırmaq çox vacibdir. Bundan əlavə, telekanallarımız Türkiyədə baxımlı olma-malarının səbəblərini araşdır-malıdırlar.

Verilişlərimiz, filmlərimiz o həddə çətmalıdır ki, türk cəmiyyəti üçün də ma-raqlı olsun. Qardaş ölkədə dili-mizdə saytlar da yaratmaq olar. Telekanallarımıza Türkiyədə orada yaşayan azərbay-canlılar baxırlar. Burada içti-maiyyət nümayəndələrinin də rolü olmalıdır. Biz türk cəmiyyətine göstərməliyik ki, biz bu-yuq, siz bizimlə daha yaxın ol-malısınız. Təəssüf ki, Türkiye ilə işləyən cəmiyyətlərimiz çox azdır, eksinə Avropa ilə işləyən cəmiyyətlərimizin sayı çoxdur. Qara dəniz boyu Gürcüstan sərhədinə baxsanız görərsiniz ki, orada yaşayan türkler az qala gürcü dilində danışmağa başlayıblar. Gür-cüler də həmçinin, türk dilində danışmağı bacarırlar. Amma bəzən Azərbaycan və Türkiye türk bir-birini anlamağa çə-tinlik çəkir".

□ CAVANSİR



Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

"İstisna etmirəm ki, Moskva görüşündə Dağlıq Qarabağ məsəlesi gündəmdə olacaq. Amma müzakirə mövzusu ilə bağlı detallı nə işə demek mümkün deyil". Səbiq xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri Türkiye və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Rusiya paytaxtında keçiriləcək görüş barədə "Yeni Müsavat" a dənmişar-kən belə dedi.

Qeyd edək ki, prezidentlərin görüşü noyabrın 13-də baş tutacaq. Türkiye prezidenti Azərbaycana sefərini başa vurub geri döñərən ölkəsinin jurnalistlərinə açıqlamasında Putinlə görüşcəyini ve bu görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakire edəcəyini söyləmişdi. Onun "Türkiye Dağlıq Qarabağ münaqişəsinin ədaləti həlli üçün Azərbaycanla həmrəy hərəkət etməkdə davam edəcək. Mən bu haqda Rusiya prezidenti Putinlə ya gələn, ya da o biri həftə keçirəcəyimiz görüşdə də danışacam. Onun münasibəti çox əhəmiyyətdir. Əger Putin həqiqətən bu məsələyə fokuslanacaqsa, problem asan həll ediləcək" - sözləri nəhayət ki, Qarabağla bağlı irəliyə doğru addımların atılacağına ümidiyor yaradıb.

Xüsusilə də bölgənin iki böyük dövlətin münasibətlərinin normallaşdırıldığı dövrde Qarabağla bağlı müzakirələrin aparılması Azərbaycanın faydasına ola biləcəyi ehtimalı var. Hətta Rusyanın Azərbaycanın 5 rayonunu azad etmək üçün Ermənistana təzyiq göstərə biləcəyi ehtimalı da səsləndir. Bəzi ekspertlər istənilən halda Ərdoğanın Moskvaya əlibəş getməyəcəyini, Qarabağla bağlı hansısa vacib de-talların müzakirə olunacağına deyir.

T.Zülfüqarov isə hesab edir ki, İrəvan idiki halda cəsarətsizlik nümayiş etdirir: "Hər halda Sərksiyən kompromisdən danişsa da, ehtiyatlanır. O istəyir biz tərəfdən buna qarşı fikirlər səslənsin. Nəyə görə? Çünkü o, başa düşür ki, kompromis yolu ile irəli getsə, gələn ilin aprel ayında parlamentdə baş nazir seçiləndə çoxluq qazanmayıcaq və Rusyanın ayrı bir fiqur ortaya çıxacaq - idiki baş nazir. O da başa düşür ki, oyun bununla nəticələnə biler. İndi ermənilərin əsas məqsədi bundan ibarətdir: guya ki, onlar kompromisə gedir, amma Azərbaycan buna "yox" deyir. Ona görə də mən hesab edirəm biz idiki mərhələdə deməliyik ki, yox, bu, alınan şey deyil. Yəni oyun bir az mürekkeb oyundur. "Yox" desən de bir şey alınır, "he" desən də, təbii ki, heç ne alınmayıacaq. Biz 5 dəfə də "he" desək, ermənilər bir qarşı-



"Rusiyadə üçün fərq eləmir, 5, ya 7 rayon qayıdadagı"

Tofiq Zülfüqarov: "5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil"



torpağı da azad edən deyil. Ona görə bizim "yox" deməyimiz formal bir şeydir".

Səbiq nazirin sözlərinə görə, məntiq onu deyir ki, idiki gündənmədə "Lavrov planı" var: "Aprel ayında tərəflərə təklif olunub, ancaq tərəflər idiyə qədər ona konkret fikir bildirməyib. Bu baxımdan Türkiye-nin təşəbbüsü "Lavrov planı" etrafında ola bilər. Ancaq görək "Lavrov planı" na görə 5, ya 7 rayon ermənilər tərəfindən azad olunacaqsa, bu, Azərbaycana nə verəcək? Prosesin davamı üçün hansı qarantalar mövcuddur?

Cünki 2-3 rayon qaytarmaqla gerek proses dayanmasın, irəli getsin. Ancaq eğer bu, baş versə, ermənilər artıq o səviyyədə siyasi, hərbi təminatları alacaqlar ki, onların prosesin davamına heç bir maraqlı olmayaq. Ona görə də bu təklif çox diqqətə analiz olunmalıdır. Misal üçün sülhməramılın tərkibi və ya eməliyyatların hansı mexanizmlər çərçivəsində həyata keçirilecəyi dəqi-

leşməlidir. İkinci məsələ ondan ibarətdir ki, sülh prosesində tuşaq ki, 5 rayon ilk mərhələdə azad olundu. Bu halda ermənilər hansı siyasi təminat alacaqlar ki, sonra onlar bu prosesdə imtiya etməsinlər? Bir mənali elan etsələr ki, biz Ermənistana birləşirik, o halda sülhməramlı qüvvələr harda olacaq?"

dan ibarətdir. İndiki beynəlxalq vəziyyətdə müharibənin alovlanması Rusyanın xeyrinə deyil. Kreml istəmir ki, bölgədə yenini müharibə başlasın və Rusiya orada iştirak etsin. Ermənistana geldikdə, təbii ki, o, öz təhlükəsizliyini yalnız Rusyanın iştirakı ilə təmin edə bilər. Bu baxımdan Rusiya və Ermənistən maraqları heç de üst-üstə

düşmür. Çünkü Ermənistən siyasi élitasının maraqları ondan ibarətdir ki, heç ne deyişməsin və işgal olunmuş torpaqlar Ermənistansıa birləşdirilsin. Amma bunu təmin etmek üçün onların imkanları yetərince deyil və Azərbaycanla müqayisədə imkanlar gün-gündən azalır. Bu mənənda hərbi və siyasi təminatçı Rusiyadır. Rusiya status-kvonun qalmışında maraqlı deyil. Çünkü başa düşür ki, gec və ya tez hərbi eməliyyatlar bərpa olunacaq. Azərbaycanın qarşısını almaq üçün Rusiya daha böyük qüvvələrdən istifadə etməlidir və bu halda müttəfiqlik əlaqələrindən məhrum olacaq".

Eks-nazir deyir ki, Rusiya belə bir sonluğunu olmasına istəmir: "Ona görə Rusyanın maraqları ondan ibarətdir ki, hansısa mərhələdə daha sabit vəziyyət yaransın. Ancaq bunun üçün Ermənistən və Azərbaycan bir-birinə nə güzəşt etməyə hazırlır, məsələ budur. Əger Ermənistəndəki siyasi faktoru nəzərə almasaq, bölgədəki əsas oyunçular vəziyyətin daha sabit formasını qalmasında maraqlıdırlar. Burada daha çox Rusiya maraqlıdır. Eyni zamanda Azərbaycan da maraqlıdır ki, işgal olunmuş torpaqların bir hissəsi azad olunsun və proses sıfır vəziyyətindən irəli getsin. Amma 5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil. Türkiye təbii ki, Azərbaycanın yanındadır. Eyni zamanda Türkiye başa düşür ki, Rusiya onunla əməkdaşlıq əlaqələrin-



İrəvan üçün yegane çıxış yolu-son şans

İşgalçi ölkə destruktiv fəaliyyətdən əl çəkib həm özünü xilas edə bilər, həm də bölgəni böyük müharibə təhlükəsindən qoruyar

"Azərbaycanla Ermənistən arasında iqtisadi əlaqələrin bərpası yalnız Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü həlline start verildikdən sonra mümkündür. Əgər Ermənistən işğaldən vaz keçərsə, ortaq layihələrin həyata keçirilməsi reallaşır".

"Atlas" Araşdırıcılar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunu Ermənistən Azərbaycanın aparıcı rolü və iştirakı əsasında realaşmış regional layihələrdə Ermənistən iştirakının mümkün olub-olmaması ilə bağlı "Yeni Müsavat" a açıqlamasında bildirdi.

Qeyd edək ki, son vaxtlar işgalçi ölkədə İrəvanın bölgədəki işlayihələrdən kənarla qalmışından dolayı ciddi təşviş yaranıb. Üstəlik, İran və Ermənistən birleşdirən magistral və dəmir yolu işayihələrinin de normal hala getirilmesi istiqamətində addımların artırılması üçün maliyyənin mövcud olmaması erməniləri alternativlər axtarmağa vadar edib. Xüsusilə də Ermənistən sığındığı Rusyanın Azərbaycanla birgə nəhəng işayihələrin reallaşması prosesində rol alması, həmçinin Bakı-Tiflis-Qarsa şimal qonşumuzun da qoşulması perspektivi İrəvanı çıxılmazda qoyub. Bu səbəbdən ermənilər Gürcüstanla separat danışqlara gedib Bakı-Tiflis-Qars işayihənin qoşulacaqlarına ümidi edirlər. Hətta çox uzağa gedək Azərbaycanla Ermənistən arasında birbaşa iqtisadi əlaqələrin bərpasının mümkün olacağına sadəlöhvəsinə ünananlar da tapılır.

Ancaq politoloq E.Şahinoğlu fərqli fikirdədir: "Birincisi, münaqişə başlayandan sonra dondurulan dəmiryolu işə düşə bilər. Ermənistən buna həyati ehtiyyacı var. Çünkü Abxaziya münaqişəsinə görə Rusiya-Gürcüstan dəmiryolu bağdır və nə zaman açılacaqı bəlli deyil. Ermənistən bir neçə dəfə buna cəhd etsə də, bu alınır. Çünkü Rusiya Abxaziyanın "müstəqilliliyi" təsvirib və Tiflisli diplomatik münasibətləri dondurub".

E.Şahinoğlunun fikrincə, demək, bu halda Ermənistən üçün yegane şans Azərbaycana torpaq iddiasından əl çəkməkdir ki, Rusiya ilə Azərbaycan üzərindən dəmiryolunu işə düşməsin-dən istifadə edə bilsin: "İkinci, Ermənistən Azərbaycana ərazi iddiasından el çəkəcəyi haldə regional işayihələre qoşula bilər. Məsələn, Ermənistən işə düşən Bakı-Tbilisi-Qars və Şimal-Cənub nəqliyyat dəhlizlərinə qoşulması imkanı mümkünür. Bu halda Ermənistəndən həmin xətlərə qısa məsafəli dəmiryolları çəkilecək. Üçüncü, münaqişənin həlli halında Ermənistən Azərbaycan və Türkiye ilə birbaşa əlaqələri bərpa olunaq ki, bu iqtisadi əlaqələrin bərpasını da realliga çevirə bilər".

Ancaq ekspert deyir ki, bütün bunlar ehtimallardır: "Birinci növbədə Ermənistən Azərbaycana qarşı ərazi iddiasından el çəkməlidir. Əslində böyük sülh birinci növbədə Ermənistənə və Dağlıq Qarabağda yaşayan ermənilərə lazımdır. Çünkü Azərbaycan torpaqlarını işgal altında saxlamaq onlara rahat həyat vəd etmir".

Demək, İrəvan üçün sonuncu şansdır. Bu, həm də unikal şansdır. İşgalçi ölkə destruktiv fəaliyyətdən əl çəkməklə, danışqlarda konstruktiv mövqə sərgileyib torpaqların azadlığını özündə eks etdiyən sülh sazişinə imza atmaqla həm özünü xilas edə bilər, həm də bölgəni böyük müharibə təhlükəsindən qoruyar. Hər kəs bilir ki, növbəti müharibə başlasa, bu, dəhşətlərə səbəb olacaq, Ermənistən varlığı isə sual altına düşəcək.

də maraqlıdır. Bu baxımdan Ermənistəndən başqa hamı maraqlıdır ki, irəliye doğru adımlı atılsın. Rusiya üçün fərqli eləmir, 5, ya 7 rayon qayıdadagı. Eyni zamanda Azərbaycan da maraqlıdır ki, işgal olunmuş torpaqların bir hissəsi azad olunsun və proses sıfır vəziyyətindən irəli getsin. Amma 5 rayonu alıb, məsələni dondurmaq Azərbaycanın xeyrinə deyil. Türkiye təbii ki, Azərbaycanın yanındadır. Eyni zamanda Türkiye başa düşür ki, Rusiya onunla əməkdaşlıq əlaqələrin-

T.Zülfüqarov Qarabağ məsələsinin Ankara-Moskva danışqlarının predmetinə çevrilmesini ciddi məsələ sayır: "Çox yaxşı ki, Türkiye-Rusiya əməkdaşlığı, geləcək strateji portnyorluğun şərtlərindən biri Dağlıq Qarabağ mövzusudur. Bu mərhələdə müzakirələr hansısa netice verəcək, ya verməyəcək demək çətindir. Amma həmişə Türkiye'nin səsləndirdiyi şərtlərden biri Dağlıq Qarabağ olacaq. Azərbaycan-Türkiyə əlaqələrində bu, böyük siyasi addımdır. Ermənilər buna görə narahatdır".

Son iki ay ərzində Azərbaycandan Avropa Birliyinə ixrac olunan 100 ton findiq ləpəsi geri qaytarılıb. Azərbaycan findığının 20 tonluq ilk hissəsi (1 TIR) sentyabrın 13-də Polşadan, 20 tonu oktyabrın 4-də, 20 tonu oktyabrın 23-də, daha 20 tonu isə oktyabrın 30-da İtaliyanın geri qaytarılıb. Findiq ixracatı ilə məşğul Azərbaycan iş adamları hesab edirlər ki, İtaliya gömrüyündə ölkəmizdən gedən məhsula qarşı qərəzli münasibet geri qaytarmada rol oynayır. Bundan əlavə, ixracatçıların bildirdiyinə görə, İtaliya gömrüyündən geri qaytarılan məhsulda Avropa Birliyi üzrə müəyyən olunmuş normalardan yüksək həddə aflatoksin adlı madde aşkarlanıb.

Aflatoksin nədir?

Aflatoksin - kif göbələklərinin ifraz etdiyi toksin - zəherli maddədir. Ona ən çox findiq, qoz, yer findığı və digər ləpəli bitkilərdə, həmçinin qarğıdalı, buğda və sairə rast gəlinən bu maddə dünyada xərçəng xəstəliyinin əsas "yaradıcı"larından biri hesab olunur. Bu xüsusiyyətinə görə Avropa Birliyi onun ayrı-ayrı məhsullarda yol verilən həddini getdikcə azaldır.

Aflatoksin əsasen həddindən artıq isti və ya rütubətli yerlərdə saxlanan məhsullarda meydana gelir.

Azərbaycan Findiq İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri İsmayıll Orucovun dediyinə görə, ixrac olunan məhsulların Avropa Birliyi ölkələrindən geri qaytarılması halları həmişə olur: "Burada qorxulu nəsə yoxdur. Her ölkənin öz normativi var. Birində qəbul olunan digərində olunmur. Yaxud birinin qəbul etmədiyini digəri qəbul edir. Bu baxımdan, məhsulun geri qaytarılması böyük problem deyil."

F.Ağayev bildirir ki, aflatoksinin yol verilən həddi ilə bağlı Rusiyada normativlər Avropa Birliyindən daha yumşaqdır: "Qaytarılan məhsul qovuraraq Rusiyaya ixrac etmək mümkündür. Bilirsiniz, aflatoksinle bağlı analız həm də bir növ bext məsələsidir. Yəni neçə milyon ləpədən birində bu maddə normadan çox ola və analizə məhz həmin ləpə

götürülə bilər. Həmin ləpə 20-22 tonluq bir maşının tələyini həll edir. Burada iş adamlarını günahlandırmak mümkün deyil ki, keyfiyyətsiz mal aparib. Heç kəs istəməz ki, 15-20 min dollar çəkib göndərədi mal geri qayitsın. Ona görə də hamı işini ehtiyatlı tutur."

İtaliya gömrüyü

Azərbaycan məhsuluna qərəzli yanası?

Azərbaycan iş adamları bildirirlər ki, sentyabrın əvvəlindən başlanan ixrac mövsümündə Almaniyaya daha çox məhsul göndərilib, lakin İtaliya ilə eyni standartlarla işləyən bu ölkədən hər hansı narazılıq qeydə alınmayıb. Buna görə ixracatçılar italyan gömrükürlərini qərəzlilikdə suçlayırlar.

Assosiasiya rəhbərinin sözlərinə görə, öten il İtaliya 5 min ton findiq satılıb və hər hansı problem müşahidə olunmayıb. O, İtaliya gömrüyündə Azərbaycan məhsuluna münasibətde qərəzli yanaşmanın olmasına istisna etmir: "Öten il böyük hecmədə Gürcüstan findığı geri qaytarılmışdı. Hətta türk findığı da qaytarılır. Dediiniz məsələyə gelinice, biz son illərdə dünya bazalarında yer tutmağa başlamışq, böyük uğurlar əldə edirik. Bu isə rəqabət yaradır. Bu baxımdan, müəyyən problemlərin yaranması təbiidir. Bazardakı digər oyuncuların müəyyən fealiyyətləri ola bilər. Hətta hesab edirəm ki, bunadan sonra daha böyük çətinliklərimiz ola bilər və biz bunlara

100 ton Azərbaycan findığı Avropadan geri qaytarıldı - sebeb

Aflatoksin bəhanəsi, yoxsa İtaliya gömrüyünün qərəzi?..



hazır olmalıdır. Öz işimizi təkmilləşdirməliyik. Bizim iş adamlarımız lazımdır ki, mali göndərəndə onun üstündə gedən olsun, prosedurlara nəzarət olunsun. Bir qədər şirindil, ünsiyyətcil olmaq lazımdır. Şirkət tənqidir ki, İtaliyada təhsil alan telebələri işe götürüb, onlar burdan gedən mala nəzarət edirlər, lazım geləndə təkrar yoxlanmanın aparılmasına nail olurlar."

Onu da qeyd edək ki, ölkəmizdə findiq aflatoksin analizi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzərəti Xidməti tərefindən və Dövlət Gömrük Komitesinə məxsus laboratoriyyada həyata keçirilir. Malları qaytarılan ixracatçılar məhsulun hər iki laboratoriyyada analiz edildiyini və standartlara uyğun olduğunu,

buna uyğun sənəd verildiyini deyirler. Bu halda İtaliyadakı analizdə fərqli nəticə necə çıxıb?

Dövlət Fitosanitar Nəzərəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzərət Mərkəzinin reisi əvəzi Fuad Ağayevin bununla bağlı sorğumuza verdiyi cavaba görə, İtaliya və Azərbaycan şirkətləri arasında bağlanmış müqavilələrə əsasən, 2017-ci ilin 10 ayı ərzində Azərbaycandan İtaliyaya 315 nəqliyyat vasitəsi ilə 7318 ton findiq məhsul göndərilib. İtaliya tərefinən ixracatçı şirkətlərə 10-16 və 24 oktyabr tarixlərində ünvanlaşdırılmış məktublarda məhsulların keyfiyyətinin müqaviləyə uyğun olmadığı bildirilib: "Nəzərinizə çatdırıq ki, Azərbaycan findığının geri qaytarılması bu faktlara görə baş verə bilərmi?" F.Ağayev

Onu da qeyd edək ki, son aylarda bir neçə dəfə İtaliyanın Azərbaycana gətirilən bəzək kollarında zərərvericilərin aşkarlanması və onların məcəhv edilməsi faktı qeydə alınıb. Azərbaycan findığının geri qaytarılması bu faktlara görə baş verə bilərmi?" F.Ağayev

yev deyir ki, bu ehtimalı real saymırlar: "Problemin bu səbəbdən baş verdiyini düşünürük. Bu, daha çox ixracatçı şirkətlə idxləşmiş şirkətlər arasında bağlanmış müqavilənin tələbələrinə uyğun fealiyyətin olmasından irəli gəlir. İxrac olunan findiq məhsulunun Avropa bazarında qiymətinin aşağı salınması faktı da istisna deyil."

Geri qaytarılan məhsul daxili bazara çıxıbilərmə?

Geri qaytarılan məhsulun qovrulmadan daxili bazara çıxırılması mümkün mü? İ.Orucov bunu mümkün sayır: "Daxildə istehlak ele böyük deyil axı. Ölkəmizdə ildə cəmi min ton findiq istehlak olunur, bu il istehsal 60 min tondan yuxarıdır. Artıq daxili bazar dolub. Qaydan məhsulun realize etmək aylarla vaxt tələb edər, bu qədər gözləmək isə sahibkara sərf etməz, onu zərərə salar."

F.Ağayev isə bildirir ki, geri qaytarılan məhsul ölkəyə daxil olan kimi analiz ediləcək: "İstənilən halda, geri qaytarılmasının qərara alınmış nəqliyyat vasitələrində nümunələr götürürlər Dövlət Fitosanitar Nəzərəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzərət Mərkəzində təkrar yoxlanılacaq və ictimaiyyətə nəticələr barədə müvafiq məlumatlar verilecək, həmçinin İtaliya tərefi ilə bu məsələlər ətraflı muzakirə olunacaq".

□ Dünya SAKIT

Ofsorlar əleyhinə qlobal petisiya başladı

Böyük Britaniyanın sabiq baş naziri "cənnət vadiləri"nə qarşı kampaniyaya start verdi

Ofsor ərazilərdəki vergi rejimlərinin dünya iqtisadiyyatındaki nəhəng payını göstərən "Cənnət sənədləri" beynəlxalq səviyyədə bu "vergi oazisleri"nə qarşı mübarizə çağırışlarını aktivləşdirib. Belə ki, Böyük Britaniyanın sabiq baş naziri Qordon Braunun çağırışı ilə bütün dünyada ofşorların qanundankənar elan edilməsi üçün petisiya başladıldı.

Q.Braunun petisiya ilə Böyük Britaniyanın baş naziri olənəqədən beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışında bildirilir ki, hələ 2009-cu ildə - qlobal maliyyə böhrəni baş verən zaman "Böyük iyirmilik" Londonda və Pittsburghda toplaşanda ofşorların dünya iqtisadiyyatına yaratdığı təhlükə geniş müzakirə olunub: "O zaman Bö-

saxlanması üçün ödəniş etdiyi bir vaxtda varlıkların kənardan qalması müasir dünyadan ən böyük ədalətsizliklərindən biridir."

Böyük iyirmilik üzvlərinin rəhbərləri reallaşdırıa bilərlər. Q.Braun bəyan edir ki, "Böyük iyirmilik"ə rəhbərlik edən Argentina prezidenti Maurisiya Makruyu ünvanlanan petisiya lazımlı olan 1 milyon səsi toplayarsa, onu şəxslənən ünvanına çatdıracaq: "Böyük iyirmilik" üzvləri bu problemin həlliinə görə məsləhiyyət daşıyırlar və onlarda ofşor zonalarını öz qaydalarını dəyişməyə məcbur etmek istiqamətində açıq iżriliyyət hiss olunur. "Cənnət sənədləri" bize qəti uğur qazanmağı üçün şans verib. Bu skandal qarşımızda dayanan ən böyük problemlərdən birini həll etmək imkanı yaradır. Gəlin onu əldən verməyək".

M.Makru və "Böyük iyirmilik"in bütün liderlərinə ünvanlanan petisiyada qeyd olunur ki, cəmi 8 nəfərin dün-



Qordon Braun

yadakı var-dövlətin yarısına sahib olması qlobal qeyri-bərabərəliyin ən dəhşətli göstəricisidir: "Trilyon dollarla və saatın ofşorlarda gizlədilməsinə şərait yaranan vergi sığınacaqları bu qeyri-bərabərəliyin daha da dərinleşməsinə gətirib çıxarır. Nəticədə varlıklar daha da varlanır, qalan insanlar isə ödəniş etməyə məcbur olur. Səkkiz il əvvəl "Böyük iyirmilik" sammitində belə ərazilərin leğvi ilə bağlı razılaşma əldə olunmuşdu. Bu razılaşmanın həyata keçirilməsi vaxtı gəlib çatıb. Biz sizləri ofşorla-

rin bağlanması və onlardan bəhrələnlərin məsuliyyətə cəlb olunması üçün təcili addımlar atmağa çağırırıq.

Heç kimə cəmiyyətin inkişafı üçün vergilərin ödənməsi məsuliyyətindən yayınmaq imkanı verilməlidir. Buna nail olmağa Siz cavabdehsiniz. Dünyə vətəndaşları olaraq, biz hərəkətə keçilməsini tələb edirik".

Qeyd edək ki, petisiya 44 milyon üzvü olan avaz.org vasitəsilə yayılıb. İki gün ərzində ona qoşulanların sayı 500 min nəfəri keçib.

□ DÜNYA

Gədəbəydə sahibkarın obyektiinin qapısını tikirlər



• İlkə rəhbərliyi respublikada iqtisadiyyatın dirçəldilməsi üçün planlı tədbirlər həyata keçirdiyi bir vaxtda Gədəbəy rayonunda sahibkarın obyektiinin qapısını tikirlər. Rayon sakini Fəxreddin Fərəməz oğlu Bağırov məsələ ilə bağlı bir çox dövlət qurumlarına, ölkə rəhbərliyinə KİV-ə müraciət edib.

Müraciətdə deyilir: "Hörmətli cənab prezident, hörmətli Mehriban xanım, artıq 6 ilə yaxın bir müddətdir rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üz-üzə qalmışam. Yediyarov icra başçısı təyin olunan ay mənə məxsus olan obyektiñ girişini kərpic divarla hördürdü və üzərinə plakat ya-



pışdırı. Sonra sizin sözleriniz yazılmış bu plakati gecə ilə oğurladıb, şaxtalı havada obyektiñ qarşısına ağac əkdirdi. Ekoloji nazırının rayona gəlişi ərafəsində

düşməsi üçün həmin divarın bir hissəsinə söküdüm. Yediyarov isə bu gün yenidən həmin yönəmsiz divarın tikilməsinə göstəris verib və həmin divar yenidən hörlür. Sizdən xahiş edirəm, Yediyarov tərəfindən mənim şəksi mülkiyyetimə qanunsuz müdaxilənin qarşısının alınması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Ona verdiyiniz selahiyətin şəksi qısa vasitəsinə çevirməsi nə imkan verməyəsiniz".

Məsələ ilə bağlı Gədəbəy icra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırlıq.

□ E.MƏMMƏDƏLİYEV



Nicat Nəzərov: "Sığorta şirkəti öz avtomobilinə dinləmə cihazı yerləşdirilib səsləri yazılmış..."



Vergi Ödəyicilərinin Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Nicat Nəzərov "Yeni Müsavat"ın redaksiyasına üz tutaraq sığorta şirkətində üzləşdiyi haqsızlıq barədə məlumat verərək, problemini ictimailəşdirməyə çalışıb. 2014-cü ildə QHT yaradaraq, orta və kiçik sahibkarlara vergi məsələsində hüquqi yardım edən N.Nəzərovun bu dəfə özünüň hüquqları pozulub.

Belə ki, bu ilin oktyabr ayının 25-də yaşanan kiçik bir avtomobil qəzasından sonra vətəndaş sığorta şirkətindən avtomobilinə dəymış zyanın pulunu ala bilməyib: "Oktyabrın 25-də A.Kumanbayev küçəsində Rəsulov Rəsul Həsən oğlu adlı sürücü "Toyota" markalı "90 DT 733" nömrə nişanlı avtomobili ilə, mənim "Mercedes C Class" markalı "90 HL 033" nömrəli avtomobilimi vurub. Burada mənim günahım olmayıb, digər sürücünün günahından baş verdi. Mən yol kənarında avtomobilimi saxlayıb yoluñ digər tərəfinə keçmişdim ki, bankomata pul ödəyem. Digər sürücü avtomobilini arxaya verəndə mənim maşınımı dəyiib. Bu-nu həmin sürücü özü də etiraf etdi. Biz dərhal 102 xidmetinə

və sığorta xidmətinə zəng daşların öz aralarındakı dielədik. Sığorta şirkəti olan "Atasığorta" gəlib hadisəni qeydə aldı. Daha sonra Dövlət Yol Polisinə arayış üçün getdim. Orada mənə bildirdilər ki, sığorta şirkəti öz avtomobilində dinləmə cihazı yerləşdirib, siz avtomobilde nə səhəbət etmisinizsə qeydə alınıb. Avtomobilə dediyiniz sözlərə görə, sizə sığorta pulu verilməyəcək".

Şikayətçi deyir ki, bu faktın özü ümumilikdə maraqlı bir məsələdir və birbaşa qanun pozuntusudur: "Mən bu hadisəni araşdırıldıqdan sonra məlum oldu ki, bir sira sığorta şirkətləri qanunsuz olaraq öz avtomobilərində dinləmə ci-hazları yerləşdirirlər, vətən-

də dinlənməsi bizim konstitu-sion hüquqlarımızı pozur".

N.Nəzərovun sözlərine görə, sığorta şirkəti onu sü-ründürməciliyə salıb: "Polis mənə avtomobilimin təmiri ilə bağlı arayış vermişdi. Digər bir arayış isə sığorta şirkəti oraya göndərməli idi. Mən işin üstünə çox ciddi düşdüm. Sığorta şirkətindən tə-ləb etdim ki, ərizə formasını həmin gün versinlər və şəx-sən özüm doldurdum. Onlar demişdi ki, sizə 3 iş günü ərzində cavab verəcəyik. Mən isə elə həmin gün mənə bir sənəd verilməsini tələb etdim ki, 3 gün sonra tekrar müraciət edim. Ancaq o gündən bu güne qədər sığorta şirkətindən mənə heç bir zəng olun-

mayıb. Dəfələrlə özüm zəng eləmişəm, ancaq nəticəsi olmayıb. Bu şirkətin rəsmi internet səhifəsində sığorta yığımları və ödənişləri ilə bağlı rəsmi statistik göstəriciləri var. Bu ilin 9 ayı üçün edilən ödənişlərə baxsanız görərsiniz ki, təqribən 70 faiz mənfətə çıxıblar. Maddi imkani aşağı olan insanları isə bax bu cür süründürməciliyə salırlar. Sığorta şirkəti həmçinin elə hesab edir ki, mən digər avtomobili vurmaşam, o məni yox. Ancaq ərazidə müşahidə kameraları var, hadise şahidi olan insanlar var.

Bəhənelər isə ondan ibarətdir ki, biz sənədləri poçt va-sitesilə DYP-ə göndəreçəyik, bu 10 gün çəkir. Onlar baxıb

cavab verəcəklər, bu da 10 gün vaxt istəyir. Qanuna mən 3 gün ərzində onlardan rey almalı idim. Buna nəzarəti isə Məliyyə Nazirliyinin müvafiq qu-rumu həyata keçirir".

Şikayətçi onu da vurğu-ladı ki, hadisədən 15 gündən çox vaxt keçməsinə baxma-yaraq, hələ də avtomobilinə dəyən zərərin qiymətləndir-məsini əldə edə bilməyib: "Buna baxmayaraq, özüm avtomobilimi düzəltdiməşəm, müvafiq qəbzələri də almışam. Sığorta şirkəti həttə avtomobili qiymətləndirmə üçün aparmağı belə öz üzər-lərinə götürmürələr. Qiymətləndirmə yerində isə qeyri-peşəkar adamlar işləyir. Onlar ümumiyyətlə usta de-yillər, dəllaldırlar. Çalışırlar ki, qiymətləndirməni mini-mumla hesablaşınlar. Sığor-ta şirkətinin mənə qarşı etdiyi sürücündürməciliyik, mənim fəaliyyətimlə də elaqədar ola bilər. Çünkü biz vergi ödəyici-lərinə hüquqi yardım göstəri-rik. Hadisə təsadüfi olsa da, sığorta probleminin yaşanmasi təsadüfi deyil. Mənim vergi orqanları, bank sektorу ilə bağlı mütəmadi yazılarım çap olunur. Hesab edirəm ki, baş verənlər bununla bağlı ola bilər".

Məsələ ilə bağlı suallarımıza "Atasığorta" şirkətindən cavab almağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırlıq.

□ Nərgiz LİFTİYEVA
Fotolar müəllifindir



Bakıda dəhşətli qəza - iki polis can verdi

Bakıda polis əməkdaşları qəzaya düşüb. Xəzər rayon Polis İdarəsində APA-ya verilən məlumatə görə, hədisə bu gün saat 07:30 radələrində paytaxtın Xəzər rayonu ərazisində, Buzovna-Bilgəh yolunda qeydə alımb.

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus, polis nəfəri, 1982-ci il təvəllüdü Qoşqar Salman oğlu Kərimovun idarə etdiyi "Fiat Doblo" markalı, 90 AP 232 dövlət nömrə nişanlı avtomobil yol kənarındaki hasara çırplıb.

Nəticədə sürücü və maşında olan polis nəfəri, 1987-ci il təvəllüdü Elnur Eldar oğlu Məsimov ölüb.

Avtomobildə olan dəha bir polis nəfəri, 1985-ci il təvəllüdü Kamal Aftandil oğlu Vəliyev xəsaretlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - ehtiyatsızlıqlıdan iki və daha artı şəxsin ölümüne səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, qəza barədə xəbəri ilk olaraq lent.az yayı-

“Ərəb baharı” bitdi, yeni “ərəb payızı” başlayır?

Səudiyyə krallığında baş verən proseslər sürətlə regionala yayılır

Ötən həftə sonu Səudiyyə Ərəbistanında başlayan həbsler silsiləsi davam edir. Ötən gün daha bir həbs dalğası baş verib və bununla da saxlanılanların sayı 200 nəfəri ötüb. İlk dəfə qadın şahzadə də həbs olunub. 17 milyardlıq sərvətə sahib olan və həbslərin birinci dalğasında saxlanılmış Vəlid ibn Talalın qızı Rim bint əl-Vəlid də var. Bu, Krallıq tarixində bir ilkdir.

Krallığın baş prokuroru Şeyx Səud əl-Macub bildirib ki, 208 nəfər saxlanılıb, onlardan 7-si azad edilib. Eyni zamanda o deyib ki, həbslər davam edəcək. Çünkü korrupsiyaya bulaşmış şəxs və qurumları sayı çoxdur. Söhbət azı 100 milyard dollar vəsaitin məməmsəməkdən gedir. Qeyd edək ki, həbsləri ve korupsiya istintaqını Korupsiyaya qarşı Mübarizə Komitəsi aparr. Komitə ötən həftə kral fərmanı ilə yaradılıb və yarandıqdan bir neçə saat sonra həbslərə başlayıb. Komitəyə vəliəhd şahzadə Məhəmməd ibn Salman rəhbərlik edir. Baş prokuror deyib ki, qanun pozuntuları ilə bağlı əsaslı dəlişlər var.

O da məlum olub ki, yalnız saxlanılan şəxslərin bank hesabları dondurulub. Onlara məxsus şirkət və banklar fealiyyətlərini dayandırmayıb. Qeyd edək ki, ötən gün artıq həbs olunanların ümumi variadının 800 milyard dollara çatlığı qeyd olundur. Çünkü saxlanılan şəxslərin böyük əksəriyyəti kral ailəsinin üzvləri, böyük holdinglər, şirkətlər rəhbərlik edən sərvət sahibi şəxslərdir.

Krallığın hüquq-mühafizə orqanları saxlanılan şəxslərə qanun telebləri çərçivəsində rəftər edildiyini, açıq, şəffaf məhkəmə keçiriləcəyini bildirib. Saxlanılan nüfuzlu aile üzvləri isə hebsxanada deyil, ər-Riyadda yerləşən “Ritz Carlton” otelində saxlanılırlar.

Artıq həbslərdən bir həftə keçib və görünən odur ki, ölkə daxilində vəliəhdin həbslərinə



qarşı hər hansı reaksiya yoxdur. Hətta BBC-nin məlumatına görə, bəzi gəncər həbsləri alqışlayır, korupsiyaya uğramış, xalqı düşünmədən pulları dağıdan şəxslərin cəzalandırılmasından razıdır.

Ancaq indi bu həbslər bir səra suallar yaradır. Aydın məsələdir ki, bu həbslər birdən bire bas vermedi. 2015-ci ilə taxta oturan Kral Salman bin Əbdüləzzizi hazırda 32 yaşı olan oğlu Məhəmmədi sürətlə saray pillələrində ireliləməye başladı. Əvvəlcə müdafiə naziri, ardınca ikinci vəliəhd, daha sonra islahatçı komissiyasının sədri və nehayət vəliəhd şahzadə və daxili işlər naziri Məhəmməd ibn Naif evezələrək vəliəhd şahzadə postuna yüksəldi. Ötən şənbə isə atası tərəfindən Korupsiyaya qarşı Mübarizə Komitəsinə sədri təyin olunan Məhəmməd ibn Salman bir həftə avval özünü meqə layihəsinə elan etmişdi. Şahzadə Məhəmməd layihəsinin teqdimat mərasimində elan etdi ki, ölkəsi radiikal islamlıqlıdan imtina edəcək və bütün dirlərə açıq bir ölkəyə çevriləməlidir. Təbii ki, şahzadənin yeni layihəsi de mülayimləməni nəzərdə tuturdu, faktiki olaraq Səudiyyə Ərəbistanında ikinci Dubay yaradılması pro-

yekindən söhbət gedir. Bu işə ərazisində kilsə tikintisine icazə vermeyən bir ölkə üçün keskin dəyişiklikdir. İndi dünya mediası ən çox radikal islamçı dairələrin buna reaksiyasını maraqla gözleyir.

Daha bir maraqlı detal ondan ibarətdir ki, saxlanılan şəxslər yalnız iş dünyasından və ya dövlətin iqtisadi sferasından olan şəxslər deyil. Krallığın dəniz qüvvələrinin komandiri, o cümlədən əsas elit ordu hesab olunan Milli Qvardiyanın komandiri, şahzadə Muqrin ibn Abdullahın həbs olunması bu əməliyyatların yalnız korupsiyaya qarşı əməliyyat olmadığı, həm də ölkə daxilində vəliəhdin mümkün rəqiblərini zərərsizləşdirme prosesi olduğunu deməyə əsas verir. Heç şübhəsiz ki, vəliəhd Məhəmməd hakimiyyətə gedən yolda rəqiblərini sıradan çıxarıb.

Ancaq maraqlı olan daha bir detal şahzadənin daxilde nüfuzlu rəqiblərini həbs etdirməklə yanaşı xarici siyasetdə, daha dəqiqlik regional məsələdəki fəallığıdır. Krallıqda antikorupsiya həbsləri ile eyni günlərdə Livanın baş naziri, Səud ailəsinə bağlı olan Sadad Henri ər-Riyadda səfər etdi və burada istəfa verdiyi, İranın bölgə üçün təhlükə olduğunu bəyan etdi. Həmçinin Livan Hizbullahını da ittiham eden Henri həyatına təhlükə olduğunu, atası kimi sui-qəsd oluna biləcəyinə işarə etdi. Ötən gün isə Səudiyyə Ərəbistanı öz vətəndaşlarına Livanın təhlükəsizliyə, bu ölkəyə səfər etməməyə çağırıb. Eyni addımı daha sonra Küveyt, BƏƏ kimi ölkələr də atıb. Maraqlıdır ki, gözənləniləndən Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanına səfər edib. Ərəbistanın Makron kralıq rəhbərləri, o cümlədən vəliəhd Məhəmmədə yanaşı Livanın baş naziri ilə de görüşüb.

Bir sıra müşahidəçilərə görə, Livan ətrafında baş verənələr bu ölkəyə qarşı yeni herbi əməliyyatın başlanması ilə bağlıdır. Şahzadənin daxiledki həbslərlə parallel olaraq Livan üzərindən İranla qarşıdurmaya girməsi sual doğurur ki, bu onun özünün planıdır. Yoxsa ABŞ və İsrailin dəstəyi ilə həyata keçirilən böyük bir kombinasiyadır. Maraqlıdır ki, iki gün avval Fələstin prezidenti Mahmud Abbas da gözənləniləndən ər-Riyadda səfər edib. Səfərin səbəbi bilinməsə də, Abbas kral Salmanla görüşüb. Mü-

şahidəcələr görüşün məhz Fələstində HƏMAS-Fəth barışığından sonra baş tutması və eləcə də son günler HƏMAS daxilində İrana yaxın qrupla digər qrup arasında gərginlik müşahidə olunması bütün “oxların” Livanı göstərdiyinə işarədir.

Livan İranın Yaxın Şərqdə en yaxın mütəfiqi, əsas silahlı gücü Hizbullahın mövcud olduğunu ölkədir. İran Livan üzərindən Suriya, İraq, Yəmən, Fələstin kimi həssas münaqışlı bölgələrdə fəaliyyət göstərir. Suriya münaqışının tələyini məhz Hizbullahın dəyişməsi de sərənət. Belə görünür ki, gənc şahzadə Yəməndə və Suriyadakı uğursuzluğun evezini Livanda yeni savaşda çıxmışdır. Ancaq bunu tek edə bilməz, bu prosesdə Kralı ABŞ və İsrail kimi İranla qarşı düşmən dövlətlərden en azı birinin dəstəkləməsi lazımdır. Məlum olduğu kimi Vaşinqton Trampin şəxşindən Səudiyyədəki həbsləri alqışlayıb və şahzadəyə dəstək verib. İsrail də proseslərden məmənndür. Üstəlik Livanda Səudiyyə tərəfindən savaşın başladılması İsrailin maraqlarına cavab verir. Ancaq siyasi baxımdan şahzadəyə əsas dəstəyin Vaşinqtondan olması lazımdır, çünkü həm daxilde, həm də xaricde bu qədər böyük əməliyyataya ancaq super gücün dəstəyi ilə getmek mümkündür. Görünür ki, gənc şahzadə də bunu edir.

Maraqlıdır ki,

son hadisələr Cənnət Sənədləri (Paradise Papers) adı verilmiş və əsasən ofşor hesabları barədə məlumatların mediaya sızdırılması hadisəsi ilə paralel baş verdi. Bazar günü yayılan reportajlar həftə ərzində açıqlanacaq məlumatların yalnız kiçik bir hissəsidir. Onlardan bəzilərinin isə Britaniya ilə six əlaqəsi var. Bir sır müshahidəçiləri bu iki hadisə arasında hansısa bağın olduğunu qeyd edirlər. Məsələ ondadır ki, 2010-cu ilə Wikileaks sənədləri açıqlanılandıqdan qısa müddət sonra “ərəb baharı” başlıdır. Oxşar situasiya olmasa da, Cənnət sənədlərinin açıqlanması ilə Səudiyyə Ərəbistanında həbslərin eyni dövredə təsadüf etməsi ister-istəməz sual yaradır. Növbəti “ərəb baharı” başlayır? Ancaq proseslər bu dəfə payızda başlayır. “Ərəb baharı” başa çatmamış yeni “ərəb payızı”nın başlamasına şahidlilik edirik.

□ Kənan RÖVŞƏNOĞLU



“Türkiyənin AŞ-ı maliyyələşdirməkdən imtina etməsi ciddi addımdır”

Elxan Shahinoğlu: “Bu qərar Türkiyə ilə Rusiyani bir-birinə daha çox yaxınlaşdırır”

Son aylarda Avropa Şurası ilə münasibətləri gərginleşən və qurumu tərk etmə ehtimalı ilə üzləşən Türkiyə geri çəkilmək fikrində deyil. Rəsmi Ankara Avropa Şurasının maliyyələşdirilməsini dayandırıb.

Həmin mənbələrin məlumatına görə, Ankaranın bu qərarının səbəbi AŞPA-nın Vatslav Havel adına beynəlxalq hüquq müdafiə mükafatının Türkiyədə həbsdə olan hakim Murat Arslana təqdim etməsidir. Türkiyənin AŞ bütçəsinə ödənişi 20 milyon dollar təşkil edir. Bu da ümumi bütçənin 16%-ni təşkil edir. Bir müddət əvvəl Rusiya-nın da maliyyələşdirməni dayandırdığını nəzərə alsaq, AŞ ciddi çətinliklərə üzləşəcək. Rusiya ilə Türkiye arasında hazırda yaxın əlaqələrin mövcud olduğunu düşünsək, qardaş ölkənin bu qərarını Moskva və Ankaranın addımlarının sinxronlaşdırılması kimi də izah etmək olar.

Faktiki olaraq, söhbət artıq Avropa Şurasının taleyindən gedir. Çünkü quruma iki güclü üzv ölkənin maliyyələşməni dayandırmaması Avropa Şurasını ciddi tehlükə üz-üzə qoya bilər. Ekspertlər bildirir ki, bundan sonra AŞ ilə münasibətləri korlanan hər bir dövlət eyni qərarı versə, qurum gələcəkdə tamamen iflic ola bilər. Qərarın hər iki tərəfə zərərindən də söz açılır.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Shahinoğlu Türkiyənin qərarını “ciddi addım” adlandırdı: “Türkiyə siyasi mənada getdikcə Avropadan uzaqlaşır. Avropa İttifaqı Türkiyəni üzvlüyə qəbul etmə istəmir. Bu da obyektiv olaraq Türkiyəni köhne qitədən uzaqlaşdırır. Əslində bu hər iki tərəfin zərərinədir. Türkiyənin Avropa Şurasını maliyyələşdirməkdən imtina etməsi ciddi addımdır. Bunun özü Türkiye ilə Avropa arasındaki münasibətlərin hazırlı durumunu xarakterizə edir. Bundan əvvəl Rusiya da Avropa Şurasının maliyyələşdirməsində iştirakını dayandırmışdı. Bu qərar Türkiye ilə Rusiya bir-birinə daha çox yaxınlaşdırır. Türkiyənin Avropa Şurası bütçəsinə ödənişi 20 milyon dollar təşkil edir. Bu da ümumi bütçənin 16%-ni deməkdir. Bu kiçik rəqəm deyil. Bu pula Avropa Şurasında çalışanlar maaş alırdı, müxtəlif layihələr maliyyələşdirilirdi. Avropa Şurası Türkiyənin maliyyədən imtinasından sonra məcburdur ki, başqa ölkələrin maliyyə payını artırınsın, ya da aparatında ixtisarlar aparmalıdır”.

Politoloq Azərbaycan yönündən də qərarı şərh etdi: “Rusiya və Türkiyənin Avropa Şurasından uzaqlaşması resmi Bakını da tədricən eyni addıma həvəsləndirə bilər. Dağılıq Qarabağ münaqışasına görə Azərbaycan Avropa Şurasından uzaqlaşmamalıdır. Bunun iki səbəbi var. Birincisi, Avropa Şurası insan haqları və demokratiya məsələsində Azərbaycan hakimiyyətini tənqid edən sənədlər qəbul etsə də, Dağılıq Qarabağ münaqışasının həlli ilə bağlı bir neçə ədalətli qətnamə qəbul edib. Bunu unutmaq olmaz. İkincisi, Azərbaycan Avropa Şurasını tərk etsə, Ermənistan fürsətdən istifadə edərək Azərbaycan əleyhinə ədalətsiz qətnamələrin qəbuluna çalışacaq və Avropada Azərbaycan əleyhinə təbliğatını gücləndirmək imkanı qazanacaq”.

□ Cavansir Abbaslı

Elan

Zeynalov Sabir Oruc oğlunun adına Bakı Şəhəri, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 49 sayılı evin kupçası itdiyi üçün etibarsız sayılır.

Kişilər!!! Diqqət!!! Axırıncı şans!!!

Əgər sizə Azərbaycanda, xaricdə kömək edə bilməyi bərsə, onda Dr. Vaiz Səmədov sizə kömək edə bilər


- * Cinsi zəiflik
- * Cinsi marağın azalması
- * Vaxtından tez toxum ifrazatı
- * Toy gecəsinin ugursuzluqları
- * Prostatitlər (vəzin böyüməsi)
- * Prostat vəziniñ düyünlü adenomasi
- * Sonsuzluq
- * Sidik aktaların pozulmaları
- * Gərginlik, yuxusuqluq, yaddaşın pozulması və digər kişilərin şikayətləri.

Öğlən uşaqlarında və yeniyetmələrdə

- * Enurez,
- * Saçların tökülməsi,
- * Sizanaqlar,
- * Cinsi organların inkişafdan geri qalması (8-10 yaşından sonra).

Doktor V.Səmədova saat 11:00-dan sonra, (050) 213-88-05 nömrəsi ilə əlaqə saxlamaq olar.

Həkimin TV çıxışlarını youtube.com və facebook.com-da izləyə bilərsiniz.



Qadınları qatıl edən kişi... ler...

Mehriban Zeynalova: "Qadının zorakılığa zorakılıqla cavab verməsi ciddi siqnaldır"

Bu günlərdə Bakıının Sabunçu rayonunda 23 yaşlı qadının 29 yaşlı ərinin öldürməsi ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrildi. Xatrlatma üçün bildirik ki, 1 və 2 yaşlı iki körpəsi olan Tünzalə Vəliyeva əri Nazim Vəliyevi özünü müdafiə edərkən öldürdüyünü deyib.

Gənc qadının sözlərinə nümayəndələri, müeyyən stəğərə, əri demək olar ki, hər gün onu döyürmüş. Bu haqda dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin göründüyü budur ki, hüquq-mühafizə orqanları vaxtında hadisənin qarşısını alacaq lazımi tədbirlər görməyi. Gənc qadın saxlanılanlarken məlum olub ki, əri onu stulla döyüyü üçün bir neçə gün əvvəl bir qolu sırıb ve gipsdədir. Onun başının bəzi hissələrində, xüsusiəl çənə nahiyyəsində əzik xəsərətləri olub.

Qadın müxtəlif yerlərdə gənəmuzdış işleyen ərinin hər gün evə içkili geldiyini, bu əməllərindən bezdiyini və onu öldürmek niyyəti olmadığını deyib. Qeyd etdiyimiz kimi, bu hadisə ictimaiyyətdə geniş müzakirələr yolları açdı. Böyük əksəriyyət ölüñ kişinin öz əməllerinin qurbanı olduğunu, qadının bu işdə heç bir günahı olmadığını qeyd etdilər. Tanınmış ictimaiyyət

Bəzi ekspertlərin fikrincə, buna səbəb son illərdə cəmiyyətimizdə qadınlara qarşı məşət zorakılıqlarının artması, bəzən heç bir səbəb olmadan ailə-məşət zəminində qatla yetirilməlidir. Mətbuatda, mediada ayda bir neçə dəfə öldürülən, zorakılığa məruz qalan, intihara əl atan qadınlarla bağlı məlumatlar yayılır. Səbəkərlər isə daha çox keçmiş ərlər, keçmiş sevgililər, indiki ərlər, qardaşlar var.

Statistik məlumatata görə, tekçə öten il əlkəmizdə məşət zorakılığı cinayətlərinin nəticəsində 1031 nəfər zərər çəkib

ki, onlardan 807 nəfəri qadın. Məşət zorakılığı nəticəsinde 51 nəfər ölüb ki, onun 29 nəfəri qadın olub. Həmin qadınlardan 1-i 18 yaşındadır, 1-i isə hamile olub. Qəsdən adamlıqla qadınlara qarşı məşət zorakılıqlarının artması, bəzən heç bir səbəb olmadan ailə-məşət zəminində qatla yetirilməlidir. Mətbuatda, mediada ayda bir neçə dəfə öldürülən, zorakılığa məruz qalan, intihara əl atan qadınlarla bağlı məlumatlar yayılır. Səbəkərlər isə daha çox keçmiş ərlər, keçmiş sevgililər, indiki ərlər, qardaşlar var.

Ekspertlər də qeyd edir ki, qadınlara qarşı zorakılıqlar, qatlaq aradan qaldırılmazsa, bu günlərdə Sabunçu rayonunda baş verən olay artan tendensiya üzrə gedəcək.

"Temiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mövzuya bu cür şərh bildirdi: "Əslində bu, xoşa gelməyən bir tendensiyadır. Yəni zora zorakılıqla cavab verən və yaxud üstünlüyü zorla əldə etmək, kiminse həyətinin məhvindən zövq almaq, sevinmək, bu çox pis haldə və mən bunu çox pisləyirəm. Təbii

ki, qadına qarşı zorakılıq mövcuddur və bununla bağlı rəsmi statistika da var, gündəlik həyətimizda da müşahidə edir, görürük. Amma baş vermiş hadisədə kimse müzakirə etmir ki, bu xanım zorakılığa məruz qaldığı halda rəsmi qurumlara müraciət edibmi, onun ailəsinə dəstək üçün istiqamət olub? Təbii ki, qeyri-adəkvat hallarda baş verən və yaxud özünü müdafiə edərək töredilən qətl hadisələri olur və bu dünyadan hər yerində baş verir. Amma məsəlenin kökü başqdır. Yəni bu zorakılıq ola bilsin ki, uzunmüddətli davam edib və qadın heç bir müteşəssis müraciət etməyi. Təbii bir müteşəssis bu ailədəki münaqişəyə müdaxilə etmiş olsayı, bu gün həmin faciəni yaşa-mazlıq və iki körpəsi olan gənc qadın həbsxanaxaya düşməzdiz".

Mehriban Zeynalova məsələ ilə bağlı medianı da qısayıb: "Mən bu işdə telekanalları qısayıram ki, problemlə bağlı reklam çarxları vermirlər. Yəni qadınlar bilməlidirlər ki, qarşılaşlığı zo-

rakılıqla bağlı hara müraciət edə bilərlər. Və yaxud icra hakimiyyətlərinin nəzdində komissiyalar var. Öğər hadisəni töredən xanım həmin komissiyaya müraciət edib, niyə mütəxəssis-lər onu istiqamətləndirməyib? Təbii ki, mütəxəssis-lər psixoloq deyil, amma onlar şəxsi istiqamətləndirə bilərlər. Polis bu məsələdə yardım göstərən təref deyil. Yəni olay zamanı şəxsin aldığı xəsarət ağır olmasa, təbii ki, hər hansı bir cəza tədbiri görülmür. Fikir verin, gərək xəsarət ağır olsun ki, onu töredən şəxs həbs olunsun. Söhbat ondan gedir ki, burada istiqamətləndirmə məsəlesi mövcud deyil. Öğər polis qadını icra hakimiyyətinə göndərsəyi və icra hakimiyyəti mövcud mərkezlərə məlumatlı olsayı, bu ailəyə müdaxilə olundur və bəzəkə de olay qətl hadisəsi törediləmədən aradan qaldırıldı. Problem istiqamətləndirilmədən. Ola bilsin ki, polisin mərkezlərlə bağlı xəbəri yoxdur. Bəzən bilməlidirlər ki, qarşılaşlığı zo-

dir, bildiririk ki, belə bir mərkəzimiz var, eger problem olarsa bize istiqamətləndirin. Bu zaman görürük ki, bir çox polis idarərinin bu cür qurumlardan xəbəri yoxdur. Bunun üçün də qeyd etdim ki, telekanallar bu məsələdə geniş maarifləndirici işlər görə bilər. Amma bugünkü gündə telekanallar bununla bağlı çox passiv roldadır".

Mehriban Zeynalova onu da qeyd etdi ki, son bir ildə artıq bir neçə dəfədir ki, qadınlar zorakılığa zorakılıqla cavab verir: "Bu cü faktlar var artıq. Ve bu onu gösterir ki, özünü müdafiə və zorakılığa zorakılıqla cavab vermək tendensiysi artmaqdadır. Bu cür hadisələr baş verəndə sosial şəbəkələrdən görürük ki, olaya "bravo" deyənlər, qətl töredən qadını destəkləyənlər var. Amma bir daha qeyd edirəm ki, bu cür faktları çox pisləyirəm. Ümumiyyətlə, qadının zorakılıqla cavab vermesi çox ciddi siqnaldır".

□ Xalidə GƏRAY

Xərcəngi önleyən vasitələr var mı?

İddialara görə zəncəfil və arı məhsulları xərcəng xəstəliyinin qarşısını xeyli dərəcədə alır

Dünyanın belasına çevrilən xərcəng xəstəliyi son illerde əlkəmizdə sürətlə geniş yayılmışdır. Bu xəstəlik nəinki geniş yayılmağa, artıq gəncləşməyə başlayır. Ötən il Dövlət Statistikasının yaydığı məlumatdan belə məlum olur ki, əlkəmizdə artıq 13 yaşadık usaqlar arasında da ilk dəfə bədxassəli şüşlərlə xəstələnmə diaqnozu qoyulması halları artıb. Öğər bundan əvvəl gənclərin arasında xərcəngin dinamikasında artım narahatlıq doğururdusa, usaqlarda da artıq bu xəstəliyin aşkarlanması həyəcan siqnalı vermekdədir. Ekspertlər qeyd edirlər ki, xərcəng xəstəliyinin artması və "cavanlaşması" əsasən bölgələrdə daha çox rast gəlinir. Xəstəlik əsasən usaqlarda təməffüs yollarında, qadınlarda mədədə və süd vəzilərində, kişilərdə isə mədə və ağciyərlərdə aşkar edilir.

Ekspertlər qeyd edir ki, dünyada xərcəngin sürətlə yaşılmamasına səbəb ətraf mühitin qlobal cırıklığının, təbii qidalanın azalması, smart telefonlardan, internetdən çox istifadədir. Bu bir faktdır ki, indi əksər evlərdə günün 24 saatı evlərdə Wi-Fi işləyir və insanlar 24 saat şüalanmış olurlar. Qeyd olunan faktlərlə yanaşı

rin olduğu deyilir. Onların arasında yerkökü, zəncəfilin adı çəkilir. Ekspertlər də qeyd edirlər ki, xəstəliyin qarşısını almaq üçün son vaxtlar dünənda, Avropada, o cümlədən Azərbaycanda da zəncəfildən çox istifadə olunur. İddialara göre zəncəfil xərcəng xəstəliyinin qarşısını xeyli dərəcədə alır. O cümlədən immuniteti qaldıran bitki yağılarından çox istifadə etmeli, alkogoldan, siqaretdən imtiha etmək lazımdır.

Tanınmış həkim, təbii üsullarla müalicəye üstünlük verən Seyfəddin Əsəd mövzü ilə bağlı bundan əvvəl "Yeni Müsavat" a açıqlamasında bildirmişdi:

"Anlıqlıla məşğul olan in-

rast gəlinmir. Çünkü onların həmişə fiziki işləri var, həm də imunitetləri yüksək olur. Arı zəhəri və arı məhsulları immuniteti gücləndirir. Dünyanın en uzunömürlü adamları da arıcılarıdır. Arı südü radiasiyanın qarşısını ala bilir. Cinda hər il 2 min ton arı südü istehsal olunur ki, onun 500 tonu Yaponiyaya, 500 tonu Almaniyyaya ixrac olunur, yerdə qalan 1000 tonunu isə çinlilər özləri istifadə edir".

Digər iddialara görə isə təbii üsullla yetişdirilən pomidor isə kişilərdə rast gəlinən prosat vəzinin xərcənginə yoluxma riskini azaldır.

Ekspertlər onu da vurğular, ki, xərcəng xəstəliyinin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nə-



ticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərcəng xəstəliklerinin, o cümlədən də, yoğun bağırıq, süd vəzi, prosat vəzi və uşaqlıq boyunu xərcəngin skrininqi üzrə telimatlar mövcuddur.

Həkim Vəqif Qarayev mövzü ilə bağlı "Yeni Müsavat" a danışib:

"Bəzən deyirlər ki, hansısa qida, meyvə xəstəliyə çərə ola bilir. Buna inanmayın. Çünkü insanda artıq xərcəng hüceyrəsi yaranıbsa uzağı onun çoxalmasının qarşısını almaq, həyatını uzatmaq olar. Niyə yehudilər xərcəngə çox da tutulmurlar? Çünkü onlar vaxtılı-vaxtında, narazılıqları olan kimi həkimə müraciət edirlər. Öğər proses başlayıbsa, onun qarşısını almaq olar. Fərqi yoxdur, böyükər və kiçiklər profilaktik müayinələrden keçməlidirlər. Amma əlkəmizdə müayinənin arxasında

sığorta olmadığından bəzən maddi imkansızlıqdan insanlar müayinədən qaçırlar. Yəni vaxtında müayinələr gedilərsə, xərcəngi də vaxtında aşkar etmək mümkün olar. Xərcəng müalicə olunur, amma vaxtında aşkar olunanda. Əks halda xərcəng hüceyrələri bütün bədənə daraşır və müalicəsi

mümkünsüz olur.

30 il bundan əvvəl heç təsəvvür edə bilməzdik ki, uşaq onkoloji səbəb açılsın. İnsan olaraq bu insana mənəvi, psixoloji olaraq pis təsir edir. İndi təsəvvür edin ki, bu gün xərcəng xəstəliyi uşaqlar arasında da necə geniş yayılıbsa, Bakıda da artıq uşaq onkoloji səbəbi yaradılıb. Doğrudur, bu məsələdə genetik faktor əsasdır. Və genetikada bu xəstəlik varsa mütəmadi olaraq müayinə olunmaq lazımdır".

□ Xalidə GƏRAY
□ Musavat.com



ÜSAVAT

Son səhifə

N 234 (6848) 11 noyabr 2017



Dəniz sahilindən narkotik tapıb şəhərə elan verdi

Cimərlikdə tapdığu kokaini satmağı planlaşdırın bri-taniyalı iki il şərti azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Bu barədə "Metro" nəşri xəbər verir. 34 yaşı Culian Anderhill iddia edir ki, fevral ayında Şimal dənizinin sahilində hərəsi 1 kilogram olmaqla iki adəd içi narkotiklə dolu gizlədilmiş torba tapıb. Kişi dərhal sevgilisine mesaj yazaraq bu tapıntı ilə qırrlənməyə çalışıb. O, bu narkotik dolu torbaları qızıl küpü ilə müqayise edib və deyib ki, onlardan 20-30 min funt qazana bilər.

Bu hadisənin üstündən az vaxt keçmədən cinayetkarlığa qarşı mübarizə idarəsi eyni cimərlikdə 360 kilogram gizlədilmiş kokain torbaları aşkar edib. Bu miqdarda kokainin qiyməti 50 milyon funt məbləğində müəyyənəşdirilib. İstintaqcılar hesab edir ki, kontrabandaçılar çanta dolu narkotik maddəni dənizdə xüsusi üsulla gizlədiblər və sonradan onu götürməyi planlaşdırıblar. Amma dalgalar çantaları sahile doğru atıb. Anderhillin narkotik tapması ilə bağlı şayə tezliklə yerli sakinlər arasında yayılıb. Mart ayında isə ona polisdən yaxınlaşıblar. Məhkəmə zamanı Anderhill bildirib ki, müdafiə etdiyi şəxs heç zaman kokain alveri etməyib. O, mali ancaq qəbul etməklə məşğul olub.

Mahkəmə Avstriyadının soyadının "Zebra" olmasına qərar verdi

Avstriyanın Konstitusiya Məhkəməsi ölkə sakininə Zebra familiyası daşımaq hüququ verib. Bu barədə 9 noyabrda "International Business Times" nəşri xəbər verib. Avstriyalı bu arzusuna bir ildir ki, nail olmağa çalışır. Daha once məhkəmə onun bu müraciətini rədd etmişdi. Əsas olaraqsa onu getirmişdi ki, qanun Avstriyada qəbul olunmayan, təhqir, aşağılayıcı kəlmələrin fəmiliya kimi götürülməsinə imkan vermir. Hakim qeyd edib ki, "zebra" sözü sərf heyvan adı kimi qeydə alınib və onun soyad olaraq qeydiyyata düşməsi yolverilməzdir. Amma iddiaçı bu arzusundan vaz keçməyib və apelyasiya məhkəməsinə müraciət edib. O, iddiasında bildirib ki,




onun əcdadları yüz illər boyu "Zebra" soyadını daşıylılar və təxminən 60 il öncə bu soyaddan imtinə ediblər. Bundan başqa, Avstriyada başqa fəmiliyalar da var ki, alman dilində heyvan adları ilə səs-

ləşir. Məsələn, Fuks(tülkü), Biber(bəbir), Straus ("straus"). Konstitusiya Məhkəməsi iddialara növbəti dəfə nəzər yetirdi və iddiaçının daha once istifadə etdiyi soyadına qayıtməsi tamamilə qanunidir.

esərlərindən biri naməlum saqqallı bir kişinin diqqətini cəlb edib. İstintaqa yaxın olan mənbə "Daily Mail"ə açıqlamasında bildirib ki, oğru bir neçə dəfə heykelin ətrafında fırlanıb, ona diqqətlə baxıb və sonda kiçikxəcmli heykəli cəlg hərəkətlə götürürək, gödəkçəsinin altına qoyub. Qalereyada təhlükəsizlik keçidi yoxdur. Bu baxımdan da oradan çıxan ziyanatçılar çıxışda yoxlanılmır. Oğurlanan heykel "Analıq" adlanır və qucağında körpəsi olan çilpaq qadını eks etdirir. "Analıq"ın 8 variantı mövcudur, onların hər biri ölçülərinə görə bir-birinden fərqlənir. Parisdə saxlanılan versiyanın uzunluğu 58 santimet, çəkisi isə 10 kilogramdır.

Oğrunun axtarışına polis də qoşulub. Qalereyanın nümayəndəsi deyib ki, bu, əsl faciədir. Onlar ümidi edirlər ki, heykeli geri ala biləcəklər.

Gözətçilərin gözü qabağında yarımlı milyon avroluq heykəli oğurladı



Parisin mərkəzindəki qalereyada günün günorta çağında, dəyəri 425 min avro olan heykəl oğurlanıb. Bu barədə lenta.ru "The Local" a istinadən xəbər verir. Oğurluq hadisəsi Bartu qalereyasında, Boteronun məşhur

prezident sarayı olan küçədə baş verib. Gözətçilər oğurluq hadisəsini bir neçə saat sonra, qalereyanı gecə saatlarında bağlayanda fərq ediblər. Videoyazida görünür ki, kolombiyalı rəssam Fernando Botero'nun məşhur

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elşad MƏMMƏDLİ
Lisenziya N: B 114
SAYI: 5.100

QOÇ - Maddi problemlərinə olsa da, astroloji göstəricilər bunun qanqaraçılığa səbəb olmayıcağını vurgulayırlar. Əksinə, (11 noyabr) çoxdan görmədiyiniz yanınızla əlaqə yaradıb rahatlanacaqsınız.

BÜĞÜN - Deyəsən iqlimin sıltaqlığı səhətnizi zəiflətmək fikrindədir. "Hakim" olan Əqrəb sizin bürçə müxalif olsa da, məglüb olmaq sizə yaraşmaz. Qonaq getmək düşərli olşa, başqa ünvanda gecələməyin.

ƏKİZLƏR - Hər bir ixtiyar öz əlinizdədir. Bu təqvimin axarı və nəticəsi atacağınız adımlardan asılı olacaq. Ulduzlar ağır işlərdən kənarlaşmayı məsləhət görür. Səfərə də çıxmak olar.

XƏRÇƏNG - Ötən günlərlə müqayisədə rahatlığınız bir qədər artacaq. Müsahiblərinizle maraqlı olmayan mövzulardan bəhs etməyin. Yeni əlaqələr yaratmaq fikrinizdə qətiyyətli olun.

ŞİR - Ulduzlar xəbər verir ki, ötən günlərdə bir neçə səhv qərar çıxarmışınız. Bu səbəbdən də çətinlikləriniz artıb. İxtiyarınızda olan bu günü həmin səhvələri aradan qaldırmağa yönəltməlisiniz.

QIZ - Daxili orqanlarınızda nasazlıq əmələ gələ bilər. Bu amillə nəzərə alıb geyiminiz və qidalıza fikir verin. Qonaq getdiniz təqdirde soyuq və spirtli içkilərdən uzaq olun.

TƏRƏZİ - Bu arada uzaq səfərə çıxmışınız, hansısa problemlə rastlaşmayıcaqsınız. Çalışın ki, ürəyiniz istəyən adamların arasında olasınız. Sübuta yetirilməmiş səhvələrə görə kimse qınamayın.

ƏQRƏB - Günün ilk yarısında bir qədər xoşagelməz situasiyalarla rastlaşa bilərsiniz. Özünüzi təmkinli aparın. Sonrakı saatlarda sevdiyiniz adamların əhatəsində olun. Elektriklə ehtiyatlı davranın.

OXATAN - Qeyri-adı işlərə başlamaq, riskli addımlar atmaq, ciddi işlərə girişmə yolverilməzdir. Yaxşı olar ki, bu ərefədə yalnız daxili sabitliyinizi qoruyasınız. Xətakar olmayın.

ÖĞLAQ - Bütün diqqətinizi istirahətə yönəltsiniz, daha xoş ovqat qazana bilərsiniz. Çünkü bu təqvimdə fealiyyətə ara verməyiniz, evezində qonaqlıq və səfərə getməyiniz məsləhət görülür.

SUTÖKƏN - Saat 12-yə qədərki vaxtı gərginlik içerisinde başa vura bilərsiniz. İnsanlar müxtəlif xisətlə olduqlarından təmkinlərini artırımlısınız. Sonra isə proseslər xeyrinizə cərəyan edəcək.

BALIQLAR - İxtiyarınızda olan bu gündə ovqatınızın yüksək olacağınə şübhə etməməlisiniz. Romantik görüş və qonaqlıqlar yolunuza gözləyir. Axşama yaxın mövcud problemlərinizin həlli üçün dəstək alacaqsınız.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Bəstəboy kişilər ideal ər olur

Amerikalı alimlər qadınlara tövsiyə edirlər ki, orə getmək üçün balaca boylu kişiləri seçsinlər. Bunu deməyə əllerində əsasları da var. Bəstəboy kişilərin ucaboylularla müqayisədə bəzi üstün çəhətləri var. Bu kişilər ailə ittifaqına daha da sadiqdirlər. Ucaboylar isə, digərlərindən daha tez ailə qururlar. Alimlərin sözlərine görə, bəstəboy kişilər bu çatışmazlığı kompensasiya etmək üçün daha çox qazanırlar.



Ucaboy kişilər öz üstünlüklerindən istifadə edərək daha çox təminatlı qadınlardan diqqətini cəlb etməyə çalışırlar. Bəstəboy kişilərin isə təhsilləri adətən ucaboylardan yaxşı olur. Bu da boy fərqiñin kompensasiyasıdır.

Səhifəni hazırladı: SELCAN